


A highly decorative frame in a dark brown color, featuring intricate Islamic calligraphy and geometric patterns. The frame is rectangular with rounded corners and a central white panel. The text is centered within this panel.

**NİZAMİNİN  
HİK MƏT VƏ  
NƏSİHƏTLƏRİ**

A decorative, vertically oriented frame with a scalloped, double-line border. It features a pointed top and bottom, each ending in a small, solid black, teardrop-shaped ornament. The frame encloses the text.

*Nizaminin  
hikmət  
və  
nəsihət-  
ləri*

MÜNDƏRİCAT

Bir neçə söz .....	3
Vətən, xalqa xidmət və xeyrxahlıq haqqında .....	6
Sülh, müharibə, ədalət və zülm haqqında .....	15
Dostluq və düşmənlik haqqında .....	23
Hünər, cəsarət və mərdanəlik haqqında .....	35
Çalışqanlıq və tənbəllik haqqında.....	43
İdrak və cəhalət haqqında .....	58
Söz, şeir, sənət və söhbət haqqında .....	73
Şənlük və sərxoşluq haqqında .....	90
Eşq, vüsəl, hicran, düzlük və sədaqət haqqında .....	100
Gənclik, qocalıq və övlad tərbiyəsi haqqında .....	115
Səbr, qənaət, hər şeyin həddini bilmək və sirr saxlamaq haqqında .....	125
Səhhət və təbabət haqqında .....	140
Zəmanə və zalımlardan şikayət .....	147
Dövlət və ehdiyyac haqqında .....	167
Şah və şah sarayı haqqında .....	173

BİR NEÇƏ SÖZ

Dahi Nizami ölməz əsərlərində Azərbaycan xalqının atalar sözlərindən geniş istifadə etmiş və öz dərin zəkasının məhsulu olan bir çox beytləri isə sonralar atalar sözü məqamında işlənmişdir. Nizami bütün poemalarında istər müəllif sözlərində, istərsə qəhrəmanların dilindən verdiyi beytlərdə həyatın müxtəlif sahələrinə dair, öz dövrünün ictimai, siyasi, əxlaqi normalarına müvafiq çox dərin mənalı fikirlər irəli sürmüşdür ki, bu fikirlər dahi şairin dünyagörüşünü, onun fəlsəfi-didaktik təlimini, hikmət və nəsihətlərini açıb göstərir. Nizaminin aforizmləri, onun ağıl və idrak haqqında dediyi sözlər orta əsr qaranlıqları içərisindən sönməz günəş kimi dünyaya işıq salır.

Nizami demişdir:

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

İnsan zəkası təbiət və cəmiyyətin inkişaf qanunlarına, həyatın sirli mənalarına getdikcə daha çox yol açır.

Nizami öyrədir ki, yaradılışdan əsas məqsəd insandır, insanın isə bacarmadığı şey yoxdur.

Şairin bu sözlərindən qüvvət alaraq böyük cəsarətlə “Xəmsə” poemalarını biribirinin ardınca oxuyub Nizaminin hikmət gülüstanını bəzəyən əlvan çiçəklərdən öz çeşidlərinə görə bir neçə güldəstə düzəltmək fikrinə düşdüm. Budur, onları bir töhfə kimi oxuculara təqdim edirəm.

Əlbəttə, bu kitabı Nizami təliminin ancaq bir hissəsi kimi qiymətləndirmək lazımdır. Şübhəsiz, bu da öz məzmunu etibarilə həm gənclərimizin tərbiyəsi işində böyük əhəmiyyətə malikdir, həm də müxtəlif münasibətlərdə Nizami əsərlərinə isnad edən tədqiqatçılar üçün faydalıdır.

Kitabçada bir yerə toplanmış beyt və

parçaların hansı poemadan götürüldüyü şərti işarələrlə belə göstərilmişdir:

“Sirlər xəzinəsi” – S.

“Xosrov və Şirin” – X.

“Leyli və Məcnun” – L.

“Yeddi gözəl” – Y.

“İqbalnamə” – İ.

“Şərəfnamə” – Ş.

Poemalar azəri dilinə aşağıdakı şairlər tərəfindən tərcümə edilmişdir:

“Sirlər xəzinəsi” – S. Rüstəm

“Xosrov və Şirin” – Rəsul Rza.

“Leyli və Məcnun” – Səməd Vurğun.

“Yeddi gözəl” – Məmməd Rahim.

“İsgəndərnamə” (“İqbalnamə”) – Mikayıl Rzaquluzadə.

“İsgəndərnamə” (“Şərəfnamə”) – Abdulla Şaiq.

**S.Vəhdət.**



## VƏTƏN, XALQA XİDMƏT VƏ XEYİRXAHLIQ HAQQINDA

Çalış ki, kirpiyin olsun almaz tək,  
Ayıq ol, ölkənin keşiyini çək! (İ.)

Belə məsəl çəkmiş aqıl bir insan:

“Qurd girməz sürüyə  
yatmasa çoban”.(İ.)

Yurduna düşmənin yolun  
açma sən! (Ş.)

Xalqa rahatlıq istə, əzmə,  
incitmə onu,

Utanmaqdan başqa şey deyil  
bu işin sonu. (S.)  
Xidmət etmək sayılır  
kişilikdən nişana,  
Xalqına xidmət etmək  
bir şərəfdir insana. (S.)

Çalış öz xalqının işinə yara,  
Geysin əməлиндən dünya zərxara. (Y.)

Hünər ardınca qoş, xalqa hünər saç,  
Qapılar bağlama, ər ol, qapı aç. (Y.)

Dərdə döz, incitmə heç də özgəni,  
Ellər qəm çəkincə, dərd  
alsın səni. (L)

Səadət kamalla yetişir başa,  
Xalqa hörmət elə, ədəblə yaşa. (L)

Bacarsan hamının yükünü sən çək,  
İnsana ən böyük şərəfdir əmək.  
Sən də əldən düşüb yorulsan əgər.  
Sənin də yükünü bütün el çəkər. (L.)

Öz qəbiləsinə asi olan şəxs  
Onunla bir yerdə yaşaya bilməz. (L.)  
Bulud tək damcıyla su al dənizdən,  
Verəndə bol-bol ver əsirgəmədən. (İ.)

Xalq mənə versə də əziyyət, kədər,  
Qıymaram incisin məndən  
bir nəfər. (Ş.)

Hər şeyi özünçün əkmək nə yarar?  
Dünyada hesabsız ruzi yeyən var!  
Keçənlər zəhmətlə əkdiyi bağdan  
Gələnlər meyvəni dərmiş hər zaman.  
Köçənlər bir çox şey əkməşdir bizə,  
Bizdə əkməliyik gənc nəslimizə.  
Dünya bir tarladır, diqqətlə baxsaq,  
Hamı bir-birinə cütçüdür ancaq. (Ş.)

Yaxşılıqla çatdırsa hər kəs  
işini sona,  
Yaxşı üz göstərəcək öz  
yaxşılığı ona. (S.)

Yaxşılıq et, parləsın  
yaxşılığın gövhəri. (S.)

Yaxşıdır, yaxşılığın çox olsa  
hər nə qədər,  
Yaxşılıq et ki, sənə çox  
yaxşılıq ediblər. (S.)

Sən ki, hüma quşusan,  
şərəfli iş gör, əlbət,  
Az ye, az danış, vermə bir  
kimsəyə əziyyət. (S.)

Yaxşını həmdə pisi  
görən təcrübəlilər  
Pisi bəyənməmişlər anla ki,  
zərrə qədər. (S.)

Bir adamda görərkən böyük  
bir hünəri sən,  
Həmən hünər azalar  
get-gedə bəyənməsən.  
Əgər bəyənməsən onu onda  
iş başqalaşar,

O çeşmədən axan su iki qat  
artıb daşar. (S.)

Əziyyət eyləsən, cəfa görərsən,  
Mehribanlıq etsən,  
səfa sürərsən. (X.)

Yaxşı adamların göz yum eybinə,  
Yaxşı şey öyrətməz  
yaman göz sənə. (X.)

Yamanlıq etməkdən uzaq ol, uzaq,  
Pisliyin əvəzi pislik olacaq. (X.)

Bəla görəcəksən pislik etdinsə,  
Əvəz verəcəkdir dünya hər kəsə. (X.)

Bəlli bir şeydir ki, pislik edənlər  
Öz işindən özü çəkəcək zərər.

Eşitməmişsənmi bu məşhur sözü:  
“Quyu qazan adam düşəcək özü”. (X.)

Bu kənddə hər kimin əgər ağı var,  
Yaxşılığı zərdən o yüksək tutar. (Y.)

Xoş ətilər saçmaq istəyən adam  
Gül tək xoş xasiyyət  
olmalı müdam. (Y.)

Adına yaxşılıq sikkəsini çal,  
Böyük şöhrət qazan, göylərə ucal! (Y.)

Bilir bu hikməti hər arif kişi,  
Pis nəticə verməz yaxşının işi. (Y.)

Boş təbili döyərək, hay-haray salma,  
Heç kəsin səsinə biganə qalma. (L.)

Su kimi aləmə həyat ver, can ver,  
Hər rəngə uyğunlaş, dərdə  
dərman ver! (L.)

Yaşa ki, dünyaya işıq verəsən,  
Torpağa göz dikmə ilan kimi sən. (L.)

Yaxşılıq etməsən əgər insana,  
Böyüklük şərəfi verilməz sana. (L.)

Quyuya salsan da yaxşılığı, bil,  
Yenə qayıdacaq, o itən deyil. (L.)

Gecəni gündüzü çox vermə bada  
Yaxşı ad uğrunda çalış dünyada. (L.)

Bir xərabə görsən, qurmağa tələs,  
Məsləhət belədir, əməyin itməz. (L.)  
Heç kəsi kin ilə etmə yerindən. (L.)

Əgər istər isən haqdan inayət,  
Pislik eyləməyi kökündən tərək et. (İ.)

Həmişə dünyada yaxşılıq axtar,  
Yaxşı ad almaqda əbədiyyət var.  
Yaxşı ad almışla yaxşı ol müdam,  
Yoxsa, axır özün olarsan bədnam. (İ.)

Pis fikrə düşərsə yaxşı bir insan,  
Özünə yamanlıq edən hər zaman. (İ.)

Biri pislik etmiş olarsa sənə,  
Sən yaxşılıq etsən etsən bir özgəsinə -

Onu da, bunu da yad etmə əsla;  
Dilini həmişə yamandan saxla. (İ.)

Bir kəsin dadına istəsən çatmaq,  
O zaman ləngimə, tələs sən ancaq. (İ.)

Yaxşılıqla pisdən qorumaq mümkün,  
Dünyada yaxşılıq  
hər şeyə üstün. (Ş.)

Öylə bir ixtiyar olsaydı məndə,  
Qoymazdım bəndəyə möhtac  
bir bəndə. (Ş.)

Ol doğru miyançı, düzəlsin hər iş,  
Ortada "nə kabab yansın, nə də şiş!". (Ş.)

Aqillər kam alır  
yaxşılıqlardan. (Ş.)

Özünə ölüncə özün ol qonaq,  
Ağac ol özündən doğur qol-budaq. (Ş.)



Qüvvətli olsan da  
qəlbi yumşaq ol. (Ş.)

Bir şəxsin olmasa şəxsə imdadı,  
Say vaxtı heç sayə alınmaz adi. (Ş.)

Şüşəyə öncə sən vurma daş, kəsək,  
Qırılsa çətindir  
onu düzəltmək. (Ş.)

Əgər insansansa, insanlığı sev. (L.)

Xüdpəsənd olmayan təmiz bir insan,  
Qorxmaz nə yaxşıdan,  
nə də yamandan. (L.)

İnsanla yaşayan mərddir, kişidir,  
Kimsəni sevməmək  
namərd işidir. (Ş.)

Otlara yaraşar başını əymək,  
İnsanın başıysa ucada gərək. (Ş.)



## SÜLH, MÜHARİBƏ, ƏDALƏT VƏ ZÜLM HAQQINDA

Bariş zamanında döyüş başlayan  
Heç ağıllı adam sayılmaz, inan! (X.)

Çox da acıqlanma, bərk savaşı olar,  
Torpaq bərkidikcə  
dönüb daş olar. (X.)

Atəşi üfürsən alışıb yanar,  
Suya bassan sönər, onu aşkar. (X.)

Haqq sözü eşitmək istəməyənlər,  
Aqlını itirib öləcək hədə. (İ.)

Nə üçün bir qarın çörəkçin yalnız,  
Çəkişək, vuruşaq belə amansız?! (İ.)



Kim ki, xalqı bir gecə ədli ilə  
şad etdi,

O demək öz sabahkı evini  
abad etdi. (S.)

Bir şah öz ölkəsini görmək  
istəsə abad,

Etsin rəiyyətini gərək məsud  
qəlbi şad. (S.)

Ədalət çırağıdır yolunda,  
olma naşı,

Bu günündür sabahın  
ən mehriban yoldaşı. (S.)

Hər zaman rəiyyətin diləyinə qulaq as,  
Ürəkdən məzlumların  
ürəyinə qulaq as. (S.)

Dünyanın işini yaxşı düşün sən,  
Nə əksən, onu da sən biçəcəksən.  
Yaxşı iş də görsən, pis iş də, inan,  
Unutmaz onları bu qoca dövrən. (X.)

Dünyada zülm etmək qoçaqlıq deyil,  
Rəiyyət bəsləmək  
çox yaxşıdır, bil. (X.)

Hər kəs ki, zülm üçün qılıncı aldı,  
Qan tökən şir kimi  
pəncəsiz qaldı. (X.)

Hansı bir ölkədə alışsa çırağ  
Hər bir qanacaqlı verər ona yağ. (X.)

Yatma, qoca kimi, bu yolda aman!  
Zalımdan özünü qoru hər zaman. (Y.)

Zülmün toxumundan göyərməz  
nəbat. (Y.)

Uğurlu şey deyil  
zülm eyləmək, bil. (X.)

Taxtın payəsini o qədər yüksəlt,  
Yıxıldığın zaman  
çəkmə əziyyət. (Y.)

Xəcalət çəkəni etməzlər zəlil,  
Bu zülmkarlıqdır, ədalət deyil. (Y.)

Hər kəs zor göstərsə işində əgər,  
İşinin nizamı pozulub gedər. (Y.)

Zülm edib hər bir kəs şur qaldırsa bil,  
Göndərər məzara onu hər adil. (Y.)

Kim salsa dünyaya zülm bağını  
Deməli bağlar öz əl-ayağını. (Y.)

Dünyada çox ləziz, şirin meyvələr  
Pis gözə uğrasa torpağa düşər. (L.)

Adil ol, şad yaşa ömrünü bütün,  
Olmasın əlində açılmaz düyün. (İ.)

Qarşına canavar çıxdığı zaman  
Ya öldür, ya da tut,  
heç vermə aman. (İ.)

Birilə köhnədən olarsa kinin,  
Kökünü qazıma onun nəslinin.

Atayçın oğuldan alma intiqam,  
Çalış dost olasan onunla müdam. (İ.)

Qardaşın qanını alma qardaşdan,  
Tamam ayrı şeydir  
çünki südlə qan. (İ.)

Zatı pis olanı heç yüksəltmə sən,  
Qurdu bəsləməkdən  
ziyan çəkərsən. (İ.)

Həyasız adama qarşı sərt rəftar,  
Yumşaq davranmaqdan  
faydalı olar. (İ.)

Zülmü birdəfəlik eylə sən kənar,  
Çünki zülmkarlıq ömrü azaldar. (İ.)

Elə dünyapərəst olmayaq gərək  
Ki, öz süfrəmizi qanla bəzəyək. (İ.)

Bir yerdə insafdan olmasa nişan,  
Quruyar istidən, çürüyər sudan. (İ.)

Çəkinək zülmədən, sitəmi ataq,  
Ədl ilə mümkündür  
bundan qurtarmaq. (Ş.)

Zülmün ayininə birdən çək qələm,  
Ki, xalqın qəlbindən  
silinsin ələm. (Ş.)

Ədalət mülkündən kim üz çevirsə,  
Ona aqıl deməz ağıllı kimsə. (Ş.)

Dünyanı namusla olur saxlamaq,  
Onunla ucalır dövlət və bayraq. (Ş.)

Qan ilə islanmış zülmkar başdan,  
Şübhə yox, yaxşıdır  
başsız bir insan.(Ş.)



## DOSTLUQ VƏ DÜŞMƏNLİK HAQQINDA

Kim yaxşı adamların  
bəyənsə dostluğunu,  
Bir gün görər onların  
yararlı olduğunu. (S.)

Bərk ayaqda səmimi,  
ürəyi təmiz yoldaş,  
Nə ayağından çəkər,  
nə səndən qaçırar baş. (S.)

Dostluq, “sən”, “mən” deməkdən  
ibarət isə əgər,  
O zaman düşmənçilik  
min bir dünyayə dəgər. (S.)

Dost ona deyərlər ki, sirr saxlar,  
pərdə tutar;

Düşmənsə ruzigar tək hər zaman  
pərdə yırtar. (S.)

Tanıdığın dostlardan  
hansını dansa könül,

O sənin dostun deyil,  
qəddar düşmənidir bil!

Sənə düşmən olanı necə  
tanısın bədən?

Vəfalı dostu hər an könlüdən  
soruş öyrən! (S.)

Həyatda doğru insan gərək  
olar insana,

Layiq dostdan əl üzmə  
əgər getsən hər yana.

İndi ki, bu dünyada  
çalışırsan bir belə,

Səy edib bu həyatda  
bir yoldaş gətir ələ. (S.)

Əqrəb düşmənçiliyi  
betərdir əjdahadan,

Əjdaha aşkar vurur,  
R əqrəb gizli hər zaman.

Kiçik düşmən ən böyük bir bələdir  
bunu bil,

Böyük xətdir xəbər tutmayıb  
olsan qafil;

Kiçik düşməyə belə  
kinini bildir artıq,

Hər zaman əzilərsən  
əgər olmasan ayıq. (S.)

Heç bir işdə olma yarsız,  
yoldaşsız. (X.)

Dünyada çox iş var yoldaşdan aşar,  
Yaman gündə çatır

dada yoldaşlar. (X.)

Dost qəlbi torpaqdır, ona əl vursan,  
Əlin pak olacaq o zaman, inan. (X.)

Heç kimsəylə yola getmirsə bir kəs,  
Ona bel bağlayıb  
bir iş görülməz.(X.)

Kiçik sanma onu kim düşmənindir,  
Nərdi xam adamdan  
udmaq çətindir. (X.)

İçki məclisində dostun min olar  
Birini tap olsun səninlə qəmxaş. (X.)

Bağlama qapını dostun üzünə. (X.)

Ağıllılar bilir, tək yesə hər kəs,  
Təklidə də ölər, dost – aşna görməz.

Çay suyu olsa da sən içmə yalqız,  
Dəniz tək olarsan acı, qılıqsız. (X.)

İstəyirsən evin salamat qala,  
Evə yad adamı buraxma əsla. (X.)

Heç oturub, durma pis dostla, çəkin  
Şəninə əskiklik gətirər sənin. (X.)

O qəmlər ki, tutar könüldə qərar,  
Dərd bilən dostlara söyləmək olar. (X.)

Dostların üzünə məclisi parlat,  
Göz və könül gülsün,  
xoş olsun həyat. (X.)

Paxıllıq eyləsə dostuna hər kəs,  
Onun yoldaşlığı torpağa dəyməz.(X.)

Dosta yaxşı deyil  
dost olsa bədnam. (X.)

Dəvə uzaq düşsə, ayrılsa qatar,  
Bir siçan da olar ona cilovdar. (X.)

Namuslu yar olar, hər dərtədən hali  
Tovusun yoldaşı, tovus olmalı. (X.)

Bazarın rəvacdır yaxşı işlərlə,  
Kasadlıqda qoyma dostunu belə. (X.)

Öküz cüt olmasa kotanda əgər,  
Tək öküzlə, söylə yeri kim sürər? (X.)

Düşmənindən qurtar,  
tədbir tökərək. (X.)

Filləri qovmuşdur çeşmədən dovşan,  
Kiçik görünməsin gözünə düşman. ( X.)

Pisə yoldaş olma  
gər pis deyilsən. (X.)

Qohumdan mehriban yadlar az deyil,  
Həm vəfalı, sadıq,  
həm də şirindil. (X.)

Hamının yoldaşı, gizli yarı var,  
Dostu var, bir yaxın  
havadarı var. (Y.)

Bir dost ki, dost ilə hey nifaq eylər,  
O, demək düşmənlə ittifaq eylər. (Y.)

Yaxşı ad qazanmış gözəl dost ara,  
Ondan yetişərsə ağ günə, vara.  
Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.  
Bir dostunda olsa eyibli əgər,  
Yüzünün adına ləkə yetirər.  
Ehtiyatsız bir quş düşərsə tora,  
Başqa yüz quşu da sürüklər ora. (Y.)

Nə qır yaxşı dürrü, nə boş yerə saç,  
Bədgövhər olanla yaxınlaşma, qaç.  
Sanma bədgövhərin vardır vəfası,  
Xətə işləməkdə olmaz xətası. (X.)

Özünü dost tutan lağlağılar var,  
Onlar kənizlərdə qürur doğurar.  
O dost ki, hər işi yalnız duzaqdır,  
Bəzəkli-düzəkli bir mancanaqdır. (Y.)

Yaxşılar cilovu verməzlər pisə,  
Satmazlar dostları yada, nakəsə. (Y.)

Yarı əhl olanının işi səhl olar.(Y.)

Qarışqa birliklə göstərib hünər,  
Özündən çox böyük şeylər sürüyər.



Dostluqda hər kimlə səsləşə bilsən,  
Onun pərdəsində nəğməni çal sən. (L.)

Çox gözəl olsa da eybi gizləmək,  
Dost dostun eybini  
örtməsin gərək. (L.)

Dərinlik, sonsuzluq varsa dəryada,  
Arxların suyundan  
yaranmış oda. (L.)

Düşməni qanına qərq etmək olar,  
Dostla vuruşmağın  
mənasımı var? (L.)

Bir olsa yoldaşın, dostun əməli,  
Daşdan su çıxardar onların əli.  
Nifaq olan yerdə fəlakət də var,  
Səadət günəşi birlikdən doğar. (L.)

Barmağın birini çalarsa ilan,  
Barmaq kəsilməsə zəhərlənər can. (Z.)

Vəhşi ilə dost olsa insan dünyada,  
Vəhşi adətincə ömür edər oda. (L.)  
Vəhşi ilə dost olan,  
vəhşi də olar. (L.)

İt sənə dost olar, bir sümük atsan,  
Namərd qədir bilməz, olsan da qurban. (L.)

Tək uçan kəkliyi qızıl quş yeyər. (L.)

Dostluq, mehribanlıq göstərsən,  
ey yar,  
Gəlib qulun olar azad adamlar. (L.)

Hər kəsi sınaqdan keçirib düz bax,  
Sınaqsız olmasın o sənə küstax.  
Heç kəsin əhdinə bel bağlama gəl,  
Onun iç üzünə atmayınca əl. (L.)

Dostluq iddiası edən bir ürək  
Sözdən başqa çox şey  
bildirə gərək. (İ.)

Bədgövər adamla aranı qatma,  
Sən öz kimyanı küllərə atma. (İ.)

Əqilli adamla dostluq bağlasan  
Bilik və mərifət  
alarsan ondan. (İ.)

Ciddiyyət gözləmək yüngül adamdan,  
Gövhər istəməkdir arpa satandan.  
Cüyür, öküz, pələng – bütün heyvanlar  
Öz həmcinsi ilə gəzər, dolanar. (İ.)

İnsan, dostu nacins olarsa əgər,  
Ondan yalnız hədsiz  
pisliklər görər.

İki saf güzgünün üz-üzə qoysan,  
Onlarda bir ləkə olmaz  
heç zaman. (İ.)

Ən yaxın dostuna sirrini inan,  
Zir-zibil çıxarmı heç təmiz sudan?  
Günəş hər şeydən pak – saf olduğuna,

Dağ – dəniz sirrini qızmışdır ona.  
Xoş olmaq istəsən, xoş dostlar tanı,  
Xoşbəxt xoşbəxt edər çünki insanı. (İ.)

Dünyada xoşbəxtdir yalnız o kəsilər  
Ki, öz çörəyini dostlarla yeyər. (İ.)

Döyüşdə, şənlikdə, harada olsan,  
Heç zaman ayrılma yaxşı dostlardan.  
Şadlıq və əyləncə bəzminə düşsən,  
Nəşəli yoldaşlar tap özünə sən. (İ.)

Hərzə yoldaşlara salma  
heç nəzər. (İ.)

Şirin danışan bir dosta  
rast gəlsən,  
Ondan başqa bir şey  
tələb etməsən. (İ.)

Ey dostum, umuram, öz hikmətimlə  
İşıq yol açasan məsləhətinlə. (Ş.)

Birlikdən yaranıb zəfər döyüşdə,  
Dostların birliyi

gərək hər işdə. (Ş.)


Dost olan dostundan

geridə qalmaz!(Ş.)

Könül vermə, könül aldadanlara. (Ş.)

Mərhəmət umulmaz

düşməndən bir an.(Ş.)



## HÜNƏR, CƏSARƏT VƏ MƏRDANƏLİK HAQQINDA

Hünərə göz yummaq

deyil bir hünər. (İ.)

Evdə bir arpası olmayan bir kəs

Yarım arpa qədər

minnət götürməz.(İ.)

Heç qorxma acizə zülm edənlərdən,

Yoxsa qul olarsan onlara, hökmən.(İ.)

Şir kimi ol, çəkinmə

bir mətbəx pişiyindən. (S.)

Balını yeyənlərə tikan batır,  
kəskin ol!

Səni pambıq edənin,  
dayanma yununu yol!(S.)

Sən könül qasidisən,  
şeytan ardınca getmə!  
Sən hünər aslanısan,  
qapıda itlik etmə!(S.)

Yenilməz ürəklə çıx yola  
göruncə xəzan,  
Ürək qorxaq olanda  
odlanıb alışar can. (S.)

Mətanətli dövlətə layiq ol  
hər adam gerçək,  
Yükün az – çoxluğundan  
əsla qorxmasın gərək. (S.)

Könlündə lovğalığa deyil  
hünərə ver yol,

Hər zaman, harda olsan  
hünərin ovçusu ol. (S.)

Acizi tutmaqdan əl götürdü şir,  
Şirlər aciz ovu etməzlər əsir. (X.)

Oğrunun əlində olsa yüz dəhrə,  
Bir qışqırsan qorxub  
yıxılar yerə. (X.)

İgidlikdən deyən qoçaq adamlar  
Şir yixıb sonradan  
şir adı alar. (X.)

Özündən alçaqla çəkin qovğadan,  
Yıxıb yıxılmaqdan incik olarsan.  
Böyükklə vuruşda insan ad alar,  
Alçaqla vuruşan özü alçalar.  
Nəhəng vuruşuna dəniz də azdır,  
Xırda balıqların  
yeri dayazdır. (X.)

Poladdan dağ olsa yenə də, inan,  
Onu parça – parça dağıdar insan.(X.)

Hər bir dərdə qatlaş, möhkəm duraraq,  
Gözlə ki, basmasın  
yük səni ancaq. (X.)

Ovlamaqdan qalsa bir tülək tərlən,  
Min təpik yeyəcək  
sərçədən hər an. (X.)

Fil keçsin üstündən tapdalayaraq,  
Xəsis adamlara əl açma ancaq.

Mərd olmaq yaxşıdır dünyada hər an,  
Mərdlik ilə çatar arzuya insan. (X.)

Aman istəyincə qurbağalardan,  
Yaxşıdır balıq tək tez  
qər q olasan. (X.)

Şir kimi hücum et, şirə rast gəlsən,  
İt görən zamanda  
gəl baş qoşma sən. (X.)

Saman tək oynasa küləkdə hər kəs,  
Bir dağ olsa belə, samana dəyməz. (X.)

Ceyran çətin vaxtda  
şir olar bəzən. (X.)

Zirək adam inan mələkdir, mələk,  
Zirəklik gözəldir,  
əcəbdir gerçək. (Y.)

İnsan yem dalınca qaçmasın gərək,  
Quşdan ayıq olsun,  
zirəkdən zirək. (Y.)

Çarpış dünya ilə şiri – nər kimi,  
Yoxsa udar səni o, əjdər kimi. (Y.)

Hünərli dünyada təxtü tac alar,  
Alçalmaz heç zaman,  
başı ucalar. (Y.)

Mərdə layiq sifət deyildir, inan,  
Ki, bal oğurlasın bal arısından.  
Gərək cavan mərdi pul aldatmasın,  
İşinə zərrəcə xələl qatmasın. (Y.)

Qanını çörəyinə yavanlıq elə,

Papağı dik saxla,

baş getsə belə. (L.)

Gül kimi yumşaqlıq göstərmə, gerçək,

Olma ikiüzlü, bənövşələr tək.

Ömrü başa vurur şir ürəklilər,

Öküz ürəkliyə olmaz bir hünər. (L.)

Nə üçün alçaqlara boyun əyirsən?

Oyuncaq olursan namərdlərə sən?

Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən razı qalırsan?

Qəlbi yumşaqlığı bir dəfə unut,

Çiyinini dağ kimi ucalıqda tut!

Sən də süsən kimi ipəkdən olsan,

Sənin saf torpaq da yaralar, inan!

Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu olar xar.

Tikan tək çiyində tut yarağını,

O vaxt qucaqlarsan gül budağını.

İnsanı sarsıdar göz yaşı, nalə,

Ah çəkib, of diyən yetməz kəmalə!(L.)

Bağışla atını, sən get piyada,

Sillələr yesən də,

mərd ol dünyada. (L.)

Şir güclü olsa da tox bir canavar,

Ondan qoçaq olar

ovda çaqqallar. (L.)

İradəsiz olma, iradəsizlər,

Ayaqsız qurd kimi yerdə sürünər.

Tülkü canavarı edirsə məğbun,

Ondan iradəsi böyükdür bunun. (L.)

Düşmən silahlansa qarşında əgər,

Sən də qılınc vurub

qüvvəni göstər.

Lakin, silah töksə qarşında düşmən,

O miskin düşmənlə

gəl vuruşma sən. (L.)

Mərdə təmiz bir ad candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir. (L.)

Aslanın böyrünə əl çəkmək üçün,  
Üstün olmalıdır aslana gücün. (Ş.)

Bir aslan köpəkdən qorxarsa, bişəkk,  
Ona şillaq atar qoca bir eşşək. (Ş.)

Əlaltı olma bir əlaltı şəxsə! (Ş.)

Mən meydan əriyəm, səndə bir kişi,  
Mərdliklə seçilir  
hər mərdin işi. (Ş.)

Ovcumun içində olsa da, yenə,  
Dikmərəm gözümü özgə mülkünə. (Ş.)

Gənc maral nə qədər olsa da cəsür,  
Cilovu aslandan  
çəkməsi xoşdur. (Ş.)

Həm hünər göstərmək, həm də mal üçün  
Çalışmaq bir borcudur  
istiqlal üçün! (Ş.)



## ÇALIŞQANLIQ VƏ TƏNBƏLLİK HAQQINDA

Bir gün bar götürər ağac əkənlər,  
Xəznə apararlar əmək çəkənlər.  
Tənək ağlamasa vaxtında zar-zar,  
Yetirməz axırda sevinclərlə bar. (Y.)

On naxış vursa da bir nəqqaş əgər.  
Əsas bir cizgidən sanma əl çəkər.  
Bir cizgi naxışdan çıxarsa kənar,  
Başqa cizgilər də  
bütün pozular. (Y.)

Hər kim toxum əksə şoranlıq çölə,  
Bircə peşmançılıq gətirər ələ. (Y.)

O kəsə deyərəm daim bəxtiyar,  
Səpdiyi toxumdan görsün elə bar

Ki, dünya durduqca  
heç pozulmasın. (Y.)

Hər halda sən çalış, həyat əməkdir,  
Cənnət kahıllığı nəyəgərəkdir?  
Kim qayğı bəsləsə öz əməyinə,  
Özgəyə pis baxsa, o pisdır yenə. (Y.)

Kimin ki, qəlbində vardır hümməti,  
Onun da yaxşılıq olur neməti.  
Çalış, ayağına tikan batsa da,  
Tənə bəhanəsi olmasın yada,  
Bu deməsin: ömrün yetibdir başa,  
O gülməsin: başın  
dəyibdir daşa. (Y.)

Ləl çox gec doğur, ömrü çox olur,  
Lalə tez göyərir, tez də yox olur. (Y.)

Çox iti zehinlər yatan oldular.  
Axırda saxsı qab satan oldular. (Y.)

Zəhmətdən incimə, yeni mədən aç!  
Bu dünya əhlinə sən xəznələr saç! (Y.)

Gərəkdir gec yatıb  
erkən göz açmaq. (Y.)

Çalışan ruzunu  
daşdan çıxardar. (Y.)

İnsan etsə əgər bir işə vərmiş,  
Çətin olsa belə, görülər bu iş. (Y.)

Hər işi bacarar  
işlək bir insan. (Y.)

Əzəldən sevdiyim əməkdir, işdir,  
Hər ağac bir bağdan  
gətirilmişdir. (Y.)

Dünya zirəklərin karvan yoludur,  
Düz və təmizlərin sadıq quludur. (Y.)

Tərpətməzsə onu bir insan əli,  
Hərəkət eləməz cəhrə də bəlli. (X.)



Zəhmətlə açarsan bağlı tilsimi,  
Açdın, xəznə çıxar,  
aydın gün kimi. (X.)

Ağac çatlatmasa hər bir budağı  
Heç bir bahar görməz  
dünyanın bağı. (X.)

Cütcü saf tum atsa torpağa əgər,  
Torpaqdan da əlbət  
saf tum göyərər. (X.)

Dünyada diribaş qazanar ancaq. (X.)

Canın saf olduqca bu dünyada bil,  
Vücut çətinlikdən yorulan deyil. (X.)

Hər uzanan ələ halva verilməz. (X.)

Ustanın əlinə keçənə qədər  
Adətdir ki, hər iş  
çətin görünər. (X.)

İşini boş tutmaz  
heç zirək adam. (X.)

Ağac əkən zaman elə yerdə ək  
Ki, yəqin biləsən o bar verəcək. (X.)

Halal ye tərlən tək, halal ov ara,  
Bənzəmə leş üstə qonan quşlara. (X.)

Sabaha çox da sən ümid bağlama,  
İşi lap bu gecə düzəlt, saxlama. (X.)

İş çətinə düşsə, bil ki, o zaman  
Hamıdan tez ölər matəm saxlayan. (X.)

Bu dərya yolunda vardır çox zəhər,  
Əziyyət çəkənlər dürr əldə edər. (X.)

Bir şey verərlər sənə,  
hər nə cür yazsan, inan,

Ancaq çox şey alarsan,  
daha çoxlu çalışsan. (S.)

Sinənə taxmaq üçün  
gövhər gətirsən ələ,  
Ondan da yaxşısını çalış  
gətir əmələ. (S.)

Oyuncaqla keçirsən ömrü, unutma bunu  
Ki, sən əndazəsindən  
çıxararsan oyunu. (S.)

Dünyada qafil olmaq ağıllılıqdan deyil,  
Qafilikdir həyatda  
dəliliyə bir dəlil. (S.)

Qafil olma, tez ol dur qələm al,  
kağız al, yaz,  
Yazmasanda eybi yox,  
qələm götür yon bir az! (S.)

Əlinə, ürəyinə, zərər yox batsa tikan,  
Tənbəlliyi burax, tut bir işdən,  
ol çalışqan.

Yaxşı olar özünü işə öyrətsən bir az,

Onda inan ki,  
əlin özgülərə uzanmaz. (S.)

Onuncün öyrətdim ki, əlimi bir sənətə,  
Bir gün sənə əl açıb  
düşməyim xəcalətə.  
Mən bir kəsə deyiləm  
xəzinədən ötrü möhtac,  
Əlimin zəhmətiylə toxdur gözüm,  
deyil ac. (S.)

Əgər istəsən könlün olsun  
tük kimi yumşaq,  
Bədəninə nafə tək sərtliyə  
öyrət ancaq. (S.)

Qaranlıq gecələrdə qatlan  
zəhmət yükünə,

Zəhmətin çox olarsa,  
çatarlar köməyinə.  
Zəhmət əhlindən hər kim gəldi  
bir yerə çatdı,

Zəhmət onunçün belə  
bir məqamı yaratdı. (S.)

Zəhmətdən fəryad etmə,  
olsun qoy səndə qərar,  
Zəhmətin axırında rahatlıq var,  
şadlıq var. (S.)

Canın mərtəbəsini, könülün dəyərini  
Riyazətsiz tapmazsan,  
bilməzsən heç yerini. (S.)

Qafil adam övladı  
kor deyildirsə, gerçək,  
Arıdan, qarışqadan ibrət  
götürsün, gərək. (S.)

Rahatlığa göz dikib oturmaq  
dinclik deyil,  
O, bu azca ömürlə ələ gəlməz  
düşün, bil. (S.)

Çalışmaq güzgüsünü  
alıb qoy qabağına. (S.)

Özün öz qeydinə qal,  
bax öz qaş- qabağına. (S.)

Hər işə girişərkən yaxşı giriş  
hünər saç.  
Kənara çıxmaq üçün sən mütləq  
bir deşik aç. (S.)

Oyan, yatdığıın yetər,  
durma gəl iş başına,  
Qəbul etdiyin işdən bərk yapış,  
ol aşına.

Nə keyflənib yatırsan?  
Pusurlar səni yatma!  
İşə bələd olanlar  
belə etməz, unutma. (S.)

Qamışın hansı otdan  
baxma göyərdiyinə,  
Bax, gör onu şəkəri çıxardı  
nə ağ günə. (S.)

Çox zaman can yandırır  
çalış axıt inci tər,

Beləliklə taparsan  
taca layiq bir gövhər. (S.)

Gəl iki-üç bədbəxtlə  
oturub-durma hər an,  
Xoşbəxt ol ruzigarda  
özünə bir ad qazan. (S.)

Nə şəhvət, nə yuxu, nə də ki, yemək  
Həyatın mənası olmasın gərək.  
Yatmağı, yeməyi bu aləmdə sən,  
Eşşək, öküzdə də görə bilərsən. (L.)

Mədəsi ac olan işsiz bir köpək  
Boş-boş oturmaqla taparmı çörək?  
Bu dünya səsiylə səsləşənindir,  
Dövrənla düz gəlsən,  
dövrən sənindir. (L.)

Günəşin ordusu boy versə əgər,  
Xəlvəti çəkilər qaçaq kölgələr. (L.)

Əzəldən dünyanın bir qaydası var:

Bal tutan barmağı  
arılar sancar. (L.)

Bir daş deyilsənsə, donub qalma sən,  
Çolaq deyilsənsə  
diribaş tərən! (L.)

Əlini vurmasa oda bir nəfər.  
Odun istisini necə hiss edər? (L.)  
Ömrün ixtiyarı öz əlindəykən,  
İşini gör, qurtar  
hamıdan erkən. (L.)

Boş-bikar oturma heç yerdə bir an,  
Barı əl-qolunu oynat yalandan.  
Heç yerdə qəflətdə gəl tutma qərar,  
Hərdən bir bağırib  
hay-küy də qopar. (L.)

Torpağa mərhəmət xeyirdir, inan,  
Lütf etsən gül verər,  
zülm etsən tikan. (L.)

Hər kəs sənətindən yapışsa əgər,  
Dünyada nə əksə,  
onu da biçər. (L.)

Xəzinə kəşf etmək istəsən əgər,  
Hər bir çətinliyə tab et,  
sinə gər! (İ.)

Dünya görmüş adam, yaxşı, ya yaman,  
Şikayət eyləməz öz iqbalından. (İ.)

Bərk daşlar içində gizlənər gövhər,  
Gövhər çətinliklə əldə edilir. (İ.)

İş bərkə düşəndə,  
bədbin olma sən. (İ.)

Yoxsulluq üz versə sənə, heç zaman  
Yalvarıb istəmə  
kimsədən aman. (İ.)

İnsanı süst edən boş-boş yatmaqda  
Nolaydı, gözünü açaydı insan. (İ.)

Dənizdən dürr tapar canından keçən,  
Çıxaranın olar dağdakı mädən. (İ.)

O, qədər xəbərsiz yatma hər zaman  
Ki, birdən sel gəlib  
aşar başından. (İ.)

Bu nə tənbellikdir, giriş tez işə,  
Bikarlıq insanı sıxar həmişə.  
Özgəyə qazdırma mädəndən gövhər,  
Özün bir əl tərped, dirisən əgər.  
Əl-ayaq qulundur, işlətsən, yəqin,  
Çıxmazlar heç zaman əmrindən sənin.  
Minlərlə xidmətçin olsa da, hökmən,  
Öz əl-ayağını sən qoyma  
heç işdən. (İ.)

Nə çox əylənən ol, nə də çox yeyən,  
Bunlardan süstləşər,  
boşalar bədən. (İ.)

Sən, ki zövq alırsan yemək, yatmaqdan,  
Nə deyim sənə, ey qulaqsız insan!

Nə sənətim sənin məlumun deyil,  
Nə də darvazamda vurulan təbil. (Ş.)

Quruda, dənizdə kim çəksə zəhmət,  
Balıqdan dürr alar,  
öküzdən sərvət. (Ş.)

Çarə qapısını bağlı qoyma, gəl,  
O fayda verərsə daha da gözəl. (Ş.)

Ancaq öz varınla ol coşqun ümman,  
Götür öz faydanı  
öz varlığından. (Ş.)

Həddən çox yeməyə etməsən adət,  
Mədəni doldurmaq,  
zəhmətdir, zəhmət. (Ş.)

İpək yetirməkdə iki cins qurd var,  
Ziddir od-su kimi həmişə onlar.  
Biri baramanı toxuyur bir-bir,  
O biri karvanla ipək məhv edir,  
Pətəkdə iki cür arı var müdam,

Necə pərvanəni tələf edər şam.  
Biri yem daşıyır hey axşam-səhər,  
O biri gizlincə o yemdən yeyər.  
Bal verən arının bircəsi yəqin,  
Yüzündən yaxşıdır  
bal yeyənlərin. (İ.)





## İDRAK VƏ CƏHALƏT HAQQINDA

Sən çalış yaxşıca öyrən dünyanı.  
Bəşəri, bitkini, daşı heyvanı.  
Qalacaq əbədi nə şey dünyada  
Öyrən günlərini vermədən bada. (Y.)

Özündən hər kim ki, deyil xəbərdar.  
Bir qapıdan girər,  
birindən çıxar. (Y.)

Bilikli adamlar uzağı görər,  
Cahillər zəhməti hədədir, hədə. (Y.)

İnsana arxadır onun kamalı,  
Ağıldır hər kəsin dövləti, malı.

Kim ki, yetişmədi ağıldan bara,  
Oxşar insan sifət əjdahalara. (Y.)

Qızılı saymaqda bil ki, səhvin var,  
Dünyanın gözünü ağıl parlada. (Y.)

Kim ki, ibrət dərsi alıb dünyadan,  
Sözün lövhəsini öyrənən zaman  
Eləmiş sənəti elmə xəznədar,  
Dünyanın müşkülü belə açılar. (Y.)

Hər kim öyrənməyi bilmirsə ar,  
Sudan dürr, daşdanda gövhər çıxardar.

Ancaq, öyrənməyi ar bilən insan  
Məhrumdur dünyada  
bilik almaqdan. (Y.)

Aqıl o kəsdir ki, vəfadar ola. (Y.)

Səbəb boş deyilməz, gəl düşün bir az,  
Yolu xəyal ilə süpürmək olmaz. (Y.)

Günəş hər tərəfə dolandıqca baş,  
Ona üz döndərər gül yavaş-yavaş. (Y.)

Pis, yaxşı nəyin var demək malındır.  
Lakin sənə vacib öz kamalındır. (Y.)

Yol gedərkən yola bax,  
yaxşıca aç gözünü,  
Yeriyərkən quyudan qoru hər an özünü,  
Seldən qorxma bu evdən durma  
bir deşik aç sən,  
Bəlkə bir gün bu yolla  
asan qaça biləsən. (S.)

Yerə baxma, ayağın qorxaq  
olmasın bəlkə;  
Geri baxma, qorxudar səni  
saldığın kölgə. (S.)  
Birdir, iki olsa haqq kimsə  
onu dinləməz,  
Bir bədəndə iki baş yaramaz,  
birini kəs!

Bir qında iki qılinc  
qərar tutub durarmı?  
Məclisdə iki Cəmşid  
bir taxta oturarmı? (S.)

Ürəyim günəş kimi  
ışıqlansa büsbütün,  
Bir ağ günə çıxarsan,  
yadında saxla bir gün. (S.)

Əgər sən kamalınla  
almasaydın şərəfət,  
Kimsə çəkməzdi sənin adını,  
bir həqiqət. (S.)

Ədəb öyrədən ağıl kiçiltmə özün kimi!  
Bir düşün, qızıl quşu  
eyləmə sərçə yemi. (S.)

Ağıl tutmuş, tutacaq daim  
mənani uca,  
Onunçün nə fərqi var, istər gənc,  
istər qoca. (S.)



Bəllidir baş kasası  
ağla yurd olduğundan  
O köhnə bir beyini qəbul etməz  
heç zaman . (S.)

Bulaq keçidlərini  
təmizləməsən bir az,  
Torpağın gözlərindən bir damcı da  
su çıxmaz. (S.)

Gəl ağlın qılıncını  
çıxart qından yaxında,  
Hər vaxtadək sən onu  
saxlayacaqsan qında? (S.)

Qəm, qorxu gətirsə də  
ağıllı düşmən cana,  
Mərifətsiz bir dostdan  
çox yaxşıdır insana. (S.)

Hər kimdəki vardırsa  
ağıllılıq cövhəri,  
O bacarar hər işi,  
parlaq onun gövhəri, (S.)

İman əhlisən olma kibirli,  
bir qulaq as,  
Çalış incəlik göstər,  
bir sözlə, olma qanmaz. (S.)

Bu dünyada nə görsən  
təzədən və köhnədən,  
Onu yaxşı-pisiyyəyin bir əndazə  
ayır sən. (S.)

Daima çəkməlisən nazını böyüklərin,  
Böyüyəsən, böyüklər yanında  
olsun yerin. (S.)

Canavarın tülküdən itidirsə də dişi,  
Bilik ilə düzəlir  
tülkünün bütün işi. (S.)

Çalış ki, çox get,  
fəqət asta elə hərəkət  
Dalarkən düşüncəyə çalış  
dərindən fikir et! (S.)

Gündüzün yanında gecə olarmı?

Onları bir yerdə

heç görən varmı? (X.)

Xoşdur yüz qalıbdan bir şah papağı,

Yüz iti qılıncdan

fikrin bıçağı. (X.)

Bir eşşək çıxartdım dama, nadandım

İndi endirərəm, səhvimi qandım. (X.)

Qayıtma pəlçığa batdığın yola. (X.)

Ağıllılar dərdə tapırlar əlac,

Dəlilər davaya olurlar möhtac. (X.)

Hər bir işə dözər ağıllı insan,

İstər gül olsun o, istərsə tikan. (X.)

Nöqsana göz yumub, kamala baxan

Daim xoşbəxtidir cahanın, inan. (X.)

Cibi boş olandan bir bac alınmaz,

Köhnə xarabadan xərac alınmaz. (X.)

Ağıllı adamla yaşa səlamət,

Nadanın dərmanı törədər illət. (X.)

Zəmanə torundan biliklə qurtar. (X.)

Çalış həqiqətlə özünü bil sən. (X.)

Ağlın olsun sənə hər işdə rəhbər,

Hər şeyi ondan sor, o deyən yetər. (X.)

Huşlu olsa insan bu yerdə əgər,

Ayağı nə pəlçiq, nə daşa dəyər. (X.)

Biliyə raqib ol, dünyanı qazan. (X.)

Vaxtı boş keçirmə qələm al ələ,

Zəhmət çək dünyada bilik kəsb elə. (X.)

O şey ki, bizlərə lap aşikardır,

Ordada gizli bir xəzinə vardır. (L.)

Anlayıb, düşünək hər şeyi gərək,

Hər sirri açmaqla

hünər göstərək. (L.)

Ucalmaq istəsən, bir kamala çat.  
Kamala ehtiram göstərər həyat. (L.)

Öz adına layiq işlər gör ki sən  
Axırda utanma xəcalətindən. (L.)

Hərçəndi sənətin çox rütbəsi var,  
Həyata faydalı bir elmi axtar. (L.)

Bir elmi öyrənmək istədikdə sən  
Çalış ki, hər şeyi kamil biləsən.  
Kamil bir palançı olsa da insan,  
Yaxşıdır yarımçıq  
papaqçılıqdan. (L.)

Dəliyə bir zəncir  
yaraşar yalnız. (L.)

Havalı yaşayan sərsəm bir insan.  
Nə xeyrə, nə şərə yarayar, inan. (L.)

Qalxıb ucalsan da sonsuz göylərə,  
Ağlı başında ol, düşün bir kərə. (L.)

Düşməni şad edib güldürərsə qəm,  
Ağıllı dərd çəkib olarmı dilqəm? (L.)

Bağlı bir qıfılı açmaq itəsən,  
Əvvəlcə sınaqdan keçir onu sən. (L.)

Düşəndə məhbəsə aqıl bir adam  
Baxıb yol axtarar qaçmağa müdam. (L.)

İrəliyə addım atdığıın zaman  
Geri dönməyi də unutma bir an. (L.)

Dünyada məqamı bilməyən bir kəs  
Pərdəli yolları düz gedə bilməz. (İ.)

Qüvvət elimdədir, başqa cür heç kəs  
Heç kəsə üstünlük eyləyə bilməz!  
Hər uca rütbədən biliniz, fəqət  
Alimin rütbəsi ucadır, əlbət! (İ.)

Nalayıq danışan şəxslərə, əlbət,  
Hər zaman sükutla müqabilə et! (İ.)

Əlbət ki, əqilli bir qulaq asan  
Yaxşıdır həmişə  
yüz şüursuzdan! (İ.)

Bir əfsun eşitsən bir əfsungərdən.  
Ayıq ol, əfsuna düşməyəsən sən. (İ.)

Haqq sözü eşitmək istəməyənlər  
Əqlini itirib öləcək hədəf. (İ.)

Əqilli adamla xoş rəftar etsən,  
Sən öz hünərini tez göstərərsən. (İ.)

Əlində yumuşalsa dəmir, bunu bil,  
Tədbirlə yumuşalar, hiddətlə deyil.  
Qəlbi də istəsən, bu sayaqda sən  
Parladıb ayna tək edə bilərsən.  
Dəmiri ayna tək parlardan insan  
Pası silməlidir öz vicdanından.  
O qədər saf qəlbli, pak vicdanlı ol,  
Mənəvi sirrləri edəsən qəbul.  
Pis olan şəxslərə bir qara damğa,  
Çalış öz qəlbini  
saflaşdırmağa. (İ.)

Günəşə göz yumub yandırsan çıraq,  
Külək söndürəcək onu, bil ancaq. (İ.)

Görünməz bir şeyi təsəvvür etsən,  
Əlbət ki, hər zaman  
yanılırsan sən. (İ.)

Əqilli adamdır dünyada o kəs:  
Gözü görməyəni heç qəbul etməz. (İ.)

Bağlı bir qapıya açar axtarsan,  
Ancaq alimlərdən axtar,  
taparsan. (İ.)

Göndər qanacaqlı yanına qanan,  
Alimin yanına alim hər zaman. (İ.)

Kimsənin getməmiş olduğu yolla  
Çox yoldaş olsa da, getmə sən əsla.  
Çox yaxın, ancaq ki, qorxulu yoldan  
Qorxusuz uzaq yol yaxşıdır, inan. (İ.)

Aqıl ol, əl çəkmə xasiyyətdən,  
Özgə xasiyyətə uyma qətiyyənlər. (İ.)

Alim tədbirilə məqsədə çatar. (İ.)

Yerlərdə, göylərdə qoyulan əsas  
Ağıl ölçüsündən kənara çıxmaz,  
Ölçüyə idraktır rəhbərlik edən,  
Kənara çıxmaz bu həddən, ölçüdən. (Ş.)

Hər gecə biliyə qapı açmadan  
Başımı yastığa qoymadım bir an. (Ş.)

Hər əqlə sığışan hünər, bilikdən  
Bir mənə çıxarır  
mənəni bilən. (Ş.)

Ayıqlıq nə böyük dövlətmiş, bilsən!  
Əli boş olmamaq dünya nəqdindən.  
Dünyada o şəxsin ucalar başı,  
Çox sayıq davranar hər işə qarşı.  
Şüurla ölçər bu həyat yolunu,  
Oğrudan qoruyar öz var-yoxunu. (Ş.)

Ağılsız kəslərlə oturub duran,  
Ağıldan, şüurdan  
deməsin dastan. (Ş.)

Nəsihət eşitsə çarə arayan,  
Dərdinə bir açar  
tapar hər zaman. (Ş.)

Ağlın var, gül ilə olma həmnişin,  
Çünki qalmasından  
deyilsən əmin. (Ş.)

Hər işdə lazımdır ayıqlıq, diqqət,  
Hər güzə, çeşmədən  
çıxmaz səlamət. (Ş.)

Bir fikir doğunca geniş ağıla,  
Hər yaxşı-yamana  
bir ölçü saxla. (Ş.)

Saf, doğru olmayan sözə inanma,  
Mətinsən, verdiyin sözünü danma. (İ.)

Yaramaz heç zaman ağıllı insan  
Özündən güclüyə oxusun meydan. (Ş.)

Eşşəyin cəvahir olsa da yükü  
Yenə də eşşəkdir, parıldar tükü. (Ş.)

Ayıbla, hünəri ayırmayanlar  
Hünərlinin necə qədrini anlar. (Y.)

Günəşi palçıqla suvarmaq olmaz! (Y.)

Ömrünü əfsunla vermə sən bada,  
Əfsunla yaşamaq olmaz dünyada! (İ.)

Torpaqdan yaranan hər qanmaz, alçaq,  
İnsan sürətində heyvandır ancaq. (Y.)



## SÖZ, ŞEİR, SƏNƏT VƏ SÖHBƏT HAQQINDA

Sözün qanadları var

quş kimi incə-incə,

Dünyada söz olmasa,

nəyə gərək düşüncə. (S.)

Söz bayraqdan daha çox

əldə eyləyən zəfər.

Qılıncdan daha artıq

qalxıb alar ölkələr. (S.)

Sordu: "Köhnə qızılı,

təzə sözmü yaxşıdır?"

Söz sərrafı söylədi:

"Söz dünyanın naxışdır". (S.)

Şeir ki, bu dünyada bərabərdir ürəyə.  
Satılmı heç onun abırlı  
bir çörəyə? (S.)

Sözün balsa, gəl onu  
ucuz satmaqdan əl çək,

Qoyma ki, söz balına qonsun  
o murdar milçək. (S.)

Bunu hamı bilir ki,  
doğru söz dürr olsa da,  
Həqq acı olduğundan, acı olacaq o da.  
Sən sözdə doğruluğa  
əməl eyləsən əlbət,

Verər hər bir sözüne  
o böyük Tanrı nüsrət. (S.)

Hər söz ki, mərifətə,  
ədəbə yaddır heyhat,

Əlinlə çirkini poz,  
onu saxlama cır at!

Hər bir söz ki, əlinlə şöhrət  
tapmasa gerçək,

O söz mən belə olsam,  
o sözə bir qələm çək. (S.)

Vaxtsız yola çıxsan, pularlar, inan,  
Başını kəsərlər vaxtsız banlasan.  
Gül kimi bir neçə dil aç da, amma,  
Süsən kimi uzun bir söhbət açma.  
Polad kimi bərkət qızıl sözü sən,  
Salsın söz sikkəsi pulu qiymətdən.  
Dəmirçilər kimi qılıncı yarat,  
Sonra cilalandır, gün kimi parlat.  
Düşüncəsiz bir söz kimə gərəkdir?  
Kim belə sözləri dinləyəcəkdir?  
Sözü mənzum demək asandır, asan,  
Ancaq nəzm üstündə gərək durasan  
Sözün çoxsa əgər çalış az olsun,  
Yüz sözün yerində  
bir kəlmə qalsın. (X.)

Az danışsan əgər, sözün sayılar,  
Çox sözü dinləyən çox nöqsan tutar.  
Səninçin çox demək bəlkə asandır,  
“Çox oldu!” – desələr böyük nöqsandır.

Söz ruhdur, can üçün ruh  
bir dərmandır.  
Can tək əzizliyi bəlkə bundandır. (X.)

Doğru yazmağa var madam ki, imkan,  
Neçin gəlməlidir ortaya yalan!  
Sözün qiymətini saldı yalanlar,  
Doğrunu danışan hörmətli olar: (X.)

Mənim xəzinəm var  
“Məxzənül-əsrar”,  
Boş zəhmət çəkməyin  
nə mənası var. (X.)

Səqqa çox götürsə suyu çeşmədən,  
Çeşmənin də suyu artacaq həmə. (X.)

Əvvəl dil, sonra söz; gözdən sonra nur,  
Əvvəl üzüm olur, sonra mey olur. (X.)

Özgənin nırxını sındırsam əgər,  
Mənim də nırxımı özgə puç edər. (X.)

Bilici deyənin etmədim təkrar,  
Məlumu deməkdən  
kimə fayda var. (X.)

Belə söyləmişlər bilici kəslər,  
Yaxşı-pis ölümdən sonra bilinər. (X.)

Öz işinə görə söz danış hər an,  
Bafta sarıyarmı həsir toxuyan?  
Bu ağıllı sözlər nadir gövhərdir,  
“Həlilə - həlilə,  
şəkər-şəkərdir!” (X.)

Hər söz düşüncə ilə deyilsin gərək,  
Xərcləmədən əvvəl  
qızılı bir çək. (X.)

Gövhəri gövhərlər qiymətdən salar,  
İpəyi ipəklər hörmətdən salar. (X.)

Ağzında o qədər saxla ki, sözü  
Yaxşı ad qazansın deyənin özü. (X.)



Düşmənin gözüylə sənətinə bax,  
Onda yaxşı-pisi görərsən ancaq. (X.)

Hiyləli sözlərdən, əcəb nə çıxar?  
Ürək bulandıran söhbətdə nə var? (X.)

Acı söz deyənlər təlx məcaz olar,  
Gahda hər kəsin əjdahası var. (X.)

Mən sözü ölçməmiş demərəm, əsla  
Sən də söyləyəndə söylə qiyasla. (X.)

Yaxşı-yaman sözlər çox olsa da, bax,  
Fərqi tük qədərdir arada ancaq. (X.)

Ağıllı adamın söylədikləri  
Yer altına düşsə itməz dəyəri.  
Söz deyən düşünüb söyləsə əgər,  
Pis söz də söyləsə, yenə xoş gələr.  
Hər sözə bir meyar, ölçü gərəkdir.  
Haqqallıq yükünü  
çəkən eşşəkdir. (X.)

Vaxtsız banlayanda xoruz görürsən,  
Ayrılır bir anda başı bədəndən. (X.)

Apardı çox dillər başı torpağa. (X.)

Dilcə şeirimizdə olsa da kəsir,  
Mənaca böyükdür ondakı təsir. (Y.)

Yazdığımız sözlər nadir olsa da,  
Yenə köhnələri salırıq yada. (Y.)

Sözdür həm təzə şey, həm də köhnə şey,  
Sözdən bəhs edilir zaman-zaman hey.  
Varlığın anası doğmamış, inan,  
Sözdən gözəl övlad, şahiddir cahan.  
Ruh kimi təmiz söz oldu gövhəri,  
Hatif xəzinəsinin əzəldən bəri. (Y.)

İnsanın qalacaq sözü yadigar,  
Yeldir yerdə qalan  
başqa hər nə var. (Y.)

Yaxşı söz insanın batar başına,  
Ağıl yazar onu ürək qaşına. (Y.)

Bir misraı dürdür, bir misraı zər,  
Mənaıyla doludur bütün beytlər. (Y.)

Qarğım hünərimin əkin yerindən  
Sünbülü qaldırıb Ütaridə cən. (Y.)

Nə qədər oxuyub öyrəndim, heyhat,  
Yenə də qəlbimi görmədim rahat. (L.)

Sənətin ziddinə söz danışanlar  
Əyri pərdə kimi yalınış çalarlar. (L.)

Əfsanə dəhlizi dar olsa əgər,  
Sənətin sözü də yolda ləngiyər.  
Gərək söz meydanı gen olsun müdam,  
Atını dörd nala səyirtsin ilham. (L.)

Şadlıqdır, eyhamdır sözün arğacı,  
Bunlarla düzəlir söz ehtiyacı.  
Kədərlə, zəncirlə bağlansa dastan,  
Sözlər çılpaq olar,  
can sıxar, inan. (L.)

Hər şeir şadlıqda gəlsə nəfəsə,  
Beyt hadisəylə başlayar rəqsə. (L.)

Sözün də su kimi lətafəti var,  
Hər sözü az demək daha xoş olar. (L.)

İnci tək sözlər seç, az danış az din,  
Qoy az sözlərinlə dünya bəzənsin.  
Az sözün inci tək mənası solmaz,  
Çox sözün kərpic tək  
qiyməti olmaz. (L.)

Pis sözü ağzına alınca insan,  
Qarnında öldürsə yaxşıdır, inan.  
Bu dünya dolanıb, döndükcə rüzgar,  
Qoy səndən yaxşı söz  
qalsın yadigar. (L.)

İnsanı dişləsə ağzın bir quduz,  
Onun məlhəmi var, keçər qorxusuz.  
Lakin dil yarası ürəkdən getməz,  
Ona min məlhəm də bir əsər etməz. (L.)

Ayıblı sözlərin yazılmasından

Yaxşıdır, bir dəftər

ağ qalsa, inan. (L.)

Heç kəslə qaydasız danışma ki, sən,

Axırda utanıb üzr istəyəsən.

Kamanın boşsa da, bərkəsə də əgər,

Ehtiyatsız çəksən bəla gətirər.

Boş olsa mələmət gətirər kaman,

Bərk olsa, xəcalət gətirər kaman. (L.)

Dilin bəlasıdır uzunçu olmaq,

Arıflər işidir sükuta dalmaq. (L.)

Dəlili qüvvətli olan bir sözü

Qanmaq istəməyən bədbəxtir özü! (İ.)

Daşlardan cəvahir çıxaran ancaq

Bilir ki, çətindir

gözəl söz tapmaq. (İ.)

Köməyi dəyməyən şirindil insan

Yaxşıdır acıdil əl tutanlardan.

Xoşdil olmalıdır mehribanlıq, bil,

Nə çıxar mehriban olsa acıdil!

Çalış ədəbli ol hər sözündə sən,

Ədəblə danışsan səni dinləyən.

Əqilli bir işdir yumşaq danışmaq,

Axmağın işidir kobudluq ancaq.

Söz gözəl olursa – olsun nə qədər,

Pis əda o sözü tamam məhv edər.

Sükut çox yaxşıdır pis danışmaqdan,

Sükutdan olmamış

heç kəs peşiman. (İ.)

Haqlı bir adamla qızgın bəhsə sən

Girişmiş olsa da,

tez kəsməlisən. (İ.)

Çəkin söz-söhbətdən sən alçaqlarla,

Onları özündən uzaqda saxla. (İ.)

Söz hər şeydən əvvəl dinləyən istər,

Alıcı olmazsa, tanınmaz gövhər. (İ.)

Nəğmə gözəl olar – olsa ahəngdar. (İ.)

Dünyada böyüklük tapmaq istərsən,  
Al ələ qələmi, yaz böyüklərdən.  
Dindirən olmasa danışma hədə,  
Kəsəri yavaş vur sınmasın gövhər.  
Sormadan kim sözə başlasa, bişəkk,  
Sözünü küləyə sovurmuş, demək. (§.)

Söyləmək o zaman verər mənfəət,  
Aləmə səs sala, qazana şöhrət.  
Sözünə almasan layiq bir cavab,  
Dəyərli sözləri eləmə xarab.  
Boş-boş söyləməkdən saxla özünü,  
Ağzına qıfıl vur, yandır sözünü. (§.)

Ən ağır qiymətli mətəlarım var,  
İstəyən olmazsa etmərəm aşkar. (§.)

Şeir dövlətindən əldə var kəsər,  
O bəzən ağladar,  
bəzən güldürər. (§.)

Eşq olsun, söz düzən böyük şairlər  
Kiçik bir arpadan  
yaradar gövhər. (§.)

Bakir söz tapınca yontulur ürək,  
Hər kəsin işimi incə söz demək? (§.)

Xurma tək dəyməzsə, onu bil yəqin,  
Açmaram üzünü söz gəlininin. (§.)

Dəyərsiz sözlərdən uzaq ol bir az!  
Əyri pərdələrdə çalğı çalınmaz. (§.)

Keçmişlər deyəni eləmə təkrar,  
İnciyə bax iki dəlik açmazlar.  
Ancaq sözü sözə bağlamaq üçün,  
Bəzən nə eybi var  
təkrarda mümkündür. (§.)

Ürəkdən doğan söz yatar ürəyə. (§.)

Hər tarix şeir ilə alsa yaraşlıq,  
Şübhəsiz, olacaq  
bir az dolaşlıq. (§.)

Qələmə gərəkdir öylə söz almaq,  
Şüurdan, ağıldan olmasın uzaq.

Parlaq inci kimi düzülən sözlər,  
Ağıla sığmazsa yalana bənzər.

Doğruya azacıq bənzəyən yalan,  
Yaxşıdır yalana  
bənzər doğrudan. (§.)

Sözlər padşahının bir məsəli var:  
Nə gözəl söyləmiş:  
“Axtaran tapar!”. (§.)

Nə qədər məsuddur, şən həyat quran,  
Təməh süfrəsindən az bir şey uman,  
Sevdiyi güşədə keçinir rahat,  
Hünərlə çalışır, yaradır sənət. (§.)

Düşüncəsi, ağıl sağlam olan kəs,  
Lüzumsuz sözləri söyləməz əbəs.  
Qızıqanda dili səbr etsə bir az,  
Tutduğu işindən peşiman olmaz.  
Sürəkli alqışa tapsa da zəfər,  
Susmaq söyləməkdən çox fayda verir.  
Nə gözəl söyləmiş qoca bir ərən:

“Dil ətdən yaranmış, qılınc dəmirdən”.  
Özünə, özgəyə olmaz mehriban,  
Dilinə gələni söyləyən insan. (§.)

Hər söz öz yerində olur çox gözəl,  
Çünki nar bar verməz vaxtından əvvəl.  
Hər vaxtsiz banlayan xoruzun gərək,  
Durmada başını bıçaqla kəsmək.  
Dilini bağla ki, əldə qalsın baş,  
Dil quru olarsa,  
boğaz olmaz yaş. (§.)

Dilini dimaqda saxla daima,  
Yersiz heç bir zaman nəfəs çıxarma.  
Dil dimaq evində otursun gərək,  
Bəxtiyar yaşasın,  
gülsün hər dilək. (§.)

Öylə söz vardır ki, yaramaz demək,  
Başqa bir dillə söyləmək gərək.  
Sözü incə-incə söylərkən bir – bir,  
Ondan hər eşində alar  
bir təsir. (§.)

Deyilməz sözləri  
danışma, burax! (§.)

Ölkədə tərک olsa sənət, sənətkar  
Heyhat, bundan böyük fəlakətmi var?  
Sənətkar əl çəkmiş öz sənətindən,  
Başqa bir sənətə  
yapışmış cəbrən. (§.)

Hər kəs sənətində olmasa azad,  
Dünya bu gedişlə olurmu abad? (§.)

Sənətkar getməsə öz sənətinə,  
Yaxşı iş görsə də suçludur yenə. (§.)

Məndən sənət alar hər bir sənətkar,  
Əlinə dövlətdən verərəm açar. (§.)

Vücudu sağlamlar bunu bilməli,  
Sənətdən gərək  
boş qalmasın əli. (§.)

Hər sözün xüsusi bir ölçüsü var,  
Ölçüsüz söylənən söz qulaq yırtar.

Bir söz ki, qaşlara düyüm vuracaq,  
Gözəl söz olsa da söyləmə,  
burax! (§.)

Xanəndə bəstəsiz şərqi söyləsə,  
Söz ilə kamança gülər o səsə. (§.)

Ölçüsüz söyləmə, tökməyəsən tər. (§.)

Hər cavab vaxtında  
verilsin gərək!. (§.)

Vəfasız kimsədən  
umulsa kömək. (§.)

Ahəngsiz səs ilə inləyir cahən,  
Qüsurlu pərdədir, suçsuzdur çalan.

Pərdəyə istəsən xoş ahəng vermək,  
Həmahəng pərdəyə get elə kömək. (§.)

Doğruluq yolunu tutmayan sözlər  
Ay qədər ucalsa qiymətdən düşər. (§.)



## ŞƏNLİK VƏ SƏRXOŞLUQ HAQQINDA

Madam ki, dünyadan getməliyik biz,  
Yaşayaq qayğısız,  
qəmsiz, kədərsiz. (X.)

Nəşəsiz bir ürək nəyə gərəkdir? (X.)

Burax qəmi, qəmə dəyməz bu dünya. (X.)

Məyusluq insanı sardığı zaman  
Uzaq düşər insan  
xilas yolundan. (X.)

Palçıqdan yaranmış,  
diltəng olma, gəl,  
Ürəyi darlıqdan törənər əngəl.

Dünya üçün olsa diltəng bir insan,  
Dünya ar eyləyər onun adından. (X.)

Qəlbini şad elə, tamahdan əl çək. (X.)

Ölüm yatağında olsa da bir şəxs  
Umudunu əsla həyatdan üzmez. (X.)

Dünyanın işini şadlıqla keçir,  
Alıb xəracını xərc eylə bir-bir. (X.)

Qəm yemə, gül, sevin, sağsan nə qədər,  
Başından bir tükü  
salmasın yellər. (X.)

Baharın var bu gün, ye meyvəsindən,  
Hər gün novruz olmaz,  
məgər bilmirsən? (X.)

Arif ol, qəm çəkmə, qəmdən et həzər,  
Qum nəm çəkən kimi  
qəm qəmi çəkər. (X.)

Şadlıqdan asudə aləm olarmı?

Rahatlıqdan gözəl  
bir məclis varmı? (X.)

Şadlıqla gün keçir, fikirdən qurtar,  
Çox qayğı çəkməyin  
min bəlası var. (X.)

İti uçma yavaş uç,  
dünyaya belə gəldin,  
Tez getmə artıq, çünki  
sən çox gec ələ gəldin. (S.)

Nə qədər bu torpaq, hava, od, su var,  
Ol qəm aləmindən  
hər zaman kənar. (Y.)

Dünya nemətini daim yada sal,  
Ondan sağlığında mənfiyyətlər al. (Y.)

Bu kənddə hər kimin əgər ağı var,  
Zərdən yaxşılığı o yüksək tutar. (Y.)

Şadlığı bir yaşat təbiətinlə,

Şad ol öz qismətin,  
öz nemətinlə. (L.)

Daş-kəsək olsa da, keçdiyin bu yol,  
Rəqsində oynayan fələk kimi ol! (L.)

Dərdlərdən, qəmlərdən azad bir ürək  
Özgənin dərini hardan biləcək?  
Toxun ac olandan nə xəbəri var?  
Verdiyin çörəyi xırdaca doğrar! (L.)

Sən şadlan, kor olsun buna düşmənin,  
Gəlsin məclisə  
dostların sənin. (L.)

Vəhşilər yanında nəğmələr demək,  
Evdə qəm yeməkdən  
xoş olsun gərək. (L.)

Bu gözəl dünyada varkən bir büsat,  
Behiştə nə lazım əbədi həyat?!. (İ.)

Bəyənen bir şeyi görsə xoşnəzər,  
Ona yeni şeylər əlavə edər.



Hər şeyi bəyənsə bədnəzər ancaq  
Onu tələf edər qoymaz qala sağ. (İ.)

Özünü şad göstər, heç olma qəmgin,  
Gizli dərdin olsa, zahirdə sevin. (İ.)

Asudəlikdəndir olmaq səlamət,  
Bundan başqa nə var,  
boş şeydir əlbət. (İ.)

Yükü yüngül olan xoşbəxtdir,  
inan. (İ.)

Gözəl bir həyat qur, şən yaşa hər an,  
Kimsəyə dəyməsin  
səndən bir ziyan. (§.)

Nəyin var, şən-şən ye, sevin bu günə,  
Qoyma bir dirhəmi,  
dirhəm üstünə. (§.)

Bu anı xoş keçir, hər şeydən vaz keç,  
Gələcək və keçmiş  
çünki heçdir heç. (§.)

Ağalıq torpağa, girincədir şən,  
Torpaqda seçilməz  
kimsə kimsədən. (§)

Kədəre dəyməz bu dünya, şən keçin!  
Kim deyə bu dünya tikildi qəmçin?  
Şənlikçin yaranmış dünya, bunu bil!  
O zillət, fəlakət, ocağı deyil! (§)

Ver şənlik meyni, can qurban ona!  
İçək, həm də verək başqalarına.  
Gün keçdi, sabah da gəlməmiş ələ,  
Yalnız bu gecəni şən keçir hələ. (§)

Yalnız şənlik düşün, nuş edərkən mey,  
Şərab məclisində yox başqa bir şey!  
Özünü zillətdə tutmaq nə gərək!  
İl boyu qəm,

kədər udmaq nə gərək! (§)

Əlində nə qədər var isə imkan,  
Çalış ki, şən keçsin  
hər nəfəs, hər an.  
Qəlbimiz hər zaman şən olmalıdır,

Kin, tamah bədənə atəş nalıdır.

Ömrə sərmayədir aldığın nəfəs,

Kədəre tapşırmaq əbəsdir, əbəs!

Şənlikdə səslənsin çıxan nəfəslər!

Şən nəfəs almasan,

Sərmayən gedər. (Ş)

Sərvətçin kar olma, dönmə sərt daşa!

Sərvətin olmasın,

ancaq sən yaşa. (Ş)

Ayağı zəncirli, əlində də cam,

Sərxoş bir nəfərdən əql ummaz adam. (X)

Sərxoşu çətindir qonaq eyləmək. (X)

Sərxoşluq, dəlilik

birgə pis olar. (X)

Hər kəsin başını qızdırsa şərab,

Anlamaz duzludur,

ya şitdir kabab. (X)

Bir sərxoş eyləsə yüz bikri qarət,

Ayılcaq unudar, böylədir adət.

Çox sərxoş qıfılı özü açar şad,

Ayılıb oğrudan eyləyər fəryad. (X)

Əbləhlər içərkən ola bixəbər,

Hüşyar olan meyi başqa cür içər. (Y)

Bəzən əyri görər keflinin gözü. (Y)

Dəlidən, sərxoşdan

ağıl ummazlar. (L)

Çox içən adamlar bədxumar olar. (L)

Şərab halalsa da, mindirmə başa,

O haramzadədən uzaqda yaşa,

Meyi qaydasınca nuş edə bilsən,

Sən şərab içərsən

keflənər düşmə. (L)

Şərabı içmədən gözüm, məst olma!

İçsən də dönərək

bütpərəst olma! (Ş)





## EŞQ, VÜSAL, HICRAN, DÜZLÜK VƏ SƏDAQƏT HAQQINDA

Eşqdir mehrabı uca göylərin,  
Eşqsiz, ey dünya, nədir dəyərin? (X)

Eşqin qulu ol ki, doğru yol budur,  
Ariflər yanında bil, eşq uludur.  
Bu dünya eşqdir, qalan fırlıdaq,  
Eşqdən başqa şey bütün oyuncaq.  
Eşqsiz olsaydı xilqətin canı,  
Dirilik sarmazdı böyük cahanı.  
Eşqsiz bir adam bir neydir qırıq,  
Yüz canı olsa da ölüdür artıq.  
Sevgi hiylə bilməz o qurmaz duzaq,  
Səni sevdəsindən buraxmaz ancaq.  
Eşşək kimi yemək – içmək nə şeydir,

Bir pişik olsa da, məhəbbət yetir.  
Pişiyin eşqinə tutulmaq, inan,  
Yaxşıdır şir olub, yalnız qalmaqdan.  
Əgər olmasaydı eşqin danəsi,  
Gəlməzdi dünyadan dirilik səsi,  
Eşq evindən gözəl bir məkan hanı?  
Aşiqdən asudə yaşayan hanı?  
Eşqin suzişindən gözəl şey nə var?  
Onsuz nə gül gülər,  
nə bulud ağlar. (X.)

Baxma ki, bu ürək can sultanıdır,  
Eşqə könül ver ki, canlar canıdır. (X.)

Eşq düşsə daşın qəlbinə əgər,  
Gövhər tək bir məşuq o əldə edər.  
Maqnit olamasaydı eşqin əsiri,  
Özünə çəkməzdi dəmir zənciri.  
Kəhrəbanın eşqə düşməsə canı,  
Öylə axtarmazdı quru samanı. (X)

İdrakı dinləsək, söyləyər o da:  
Hər şey eşq üstündə durur dünyada.





Aşiqin ələmlə qəlbi uyuşar. (X.)

Eşqinin ucundan can versəmdə mən,  
Yaşa bu həyatda, xətər görmə sən. (X.)

Gəlini gül-çiçək bəzəyi örtməz,  
O, gözdən itsədə  
könüldən itməz. (X.)

Kimi ki, eşqdən nişanı yoxdur,  
Demək ruhu yoxdur və canı yoxdur. (Y.)

Cananla nə zaman dursan üz-üzə,  
Doğru cavab verin sorulan sözə. (Y.)

Səbrin eşq əhlinə yoxdur faydası. (Y.)

Könül əsirgəməz aşiq canandan. (Y.)

Əgər ki, aşiqin nəsibi ahdır,  
Tövbə eşq əhlinə böyük günahdır.

Eşq tövbə ilə aşına deyil.

Tövbə eşq əhlinə heç rəva deyil.

Aşiq yar yolunda versin can gərək.

Qorxusu olmasın qılincdan gərək. (Y.)

Bir xəlvət yer ola, bir də nazlı yar,  
Söylə belə yerdə kimdə səbr olar? (Y.)

Birinci badənin yaman zəhmi var,  
İlk dəfə yıxılan çox bərk yıxılar. (L.)

Aşiqin dərdini üzündən tanı. (L.)

Məhəbbət daimi olmasa əgər,  
Gəncliyin bir şəhvət oyununa dönər.  
Məhəbbət odur ki, odu sönməsin,  
İnsan yaşadıqca üzü dönməsin,  
Həqiqi məhəbbət bir məhəbbətdir,  
İlki də, sonu da əbədiyyətdir. (L.)

Eşqsiz bir ürək heçliyə varsın,  
Onu qəm selləri yuyub aparsın. (L.)

Demə məhəbbətə qılincdan iti,  
Ürəkdir yaradan bu məhəbbəti (L.)

Eşqin qılincından qorxmaz ki heç kəs,  
Aşiqin başından qılinc əskilməz,

Aşiq olan kimsə canından qorxmaz,  
Canını sevən cahandan qorxmaz. (L.)

Bir baş verilməsə canana qurban,  
Qılınca və təştə layiqdir, inan. (L.)

Məşuqə verdikcə aşiqə nəfəs,  
Aşiqdə verməli ona bir əvəz. (L.)

Canana can vermək xoşdur əzəldən. (L.)

Quru bir çörəklə, şor bir halvadan,  
Pisdir zorla gələn bir arvad inan. (L.)

Məhbbət fili də qoyar piyada,  
Ona diz çökənlər mərddir dünyada. (L.)

Aşiqi axtarıb gəzsə bir insan,  
Onun yarını da qoy tapsın ondan. (L.)

Özün də aşiqsən, bilirsən ey yar,  
Sevən ürəklərdə qısqançlıq olar. (L.)

Yar üstə bir milçək qonarsa əgər,  
Həqiqi aşiqə qartal görünər. (L.)

Sevgi meydanında yalnız dayanmaq  
Canan can vermək şərtəndir ancaq. (L.)

Qızıl gül ətrindən doysa bir nəfər,  
Ona haram olur başqa ətirilər. (L.)

Əgər məhəbbətlə olmasa ismət,  
O şəhvət hissidir, deyil məhəbbət!  
Saf eşqin nurlu bir güzgüsü vardır,  
Eşqin hesabından şəhvət kənardır.  
Qərəzli bir sövdə yaşamaz, inan!  
Eşq ilə qərəzi bir tutmaz insan.  
Düz gəlməz eşq ilə qərəz, müxtəsər,  
Qərəz olan yerdən eşq qalxıb gedər. (L.)

Bir eşq doğruluqda tutarsa qərar,  
Dostun yaxşılığı birə on olar.  
Sevgi bu kəmalə çatarsa bir an,  
Yaxşı ad qazanar özünə insan. (L.)



Eşqin aləmində ox kimi süz sən,  
Uzaq düşməyəsen o nişanədən. (L.)

Əgər qəm şərbəti olsa da zəhər,  
Eşqin əlləriylə şirin içilər,  
Baxma bu şərbətin acısı çoxdur.  
Saqisi eşq isə qorxusu yoxdur.  
Dözülməz olsa da bu qəm, bu zillət,  
Xoşdur! Yaratmışsa onu məhəbbət. (L.)

Özün gənc olasan, əlində gözəl,  
Mümkünmü çəkəsən məhəbbətdən əl? (İ.)

Bir könül məhəbbət eyləsə izhar,  
Çox şeylə seçilər ondakı rəftar. (İ.)

İki qəlb bir olsa dağı parçalar,  
Böyük bir kütləni edər tarümar. (Ş.)

Yüzü halva, üçün yandırar ocaq,  
Halva şirin eylər bir ağzı ancaq. (Ş.)

Ədəb toxumu səpmək, vəfa əkməkdir ancaq,

Vəfanın da gərəkdir hörmətini saxlamaq.  
Əkinçi də toxumu əziz tutar, bəsləyər,  
Gələcəkdə götürsün deyə ondan bol bəhər. (S.)

Hər kəsin ki, yəqini düzlük,  
doğruluq olsa,  
Xoşbəxtliklə qurtarar hər işi, batmaz yasa. (S.)

Qədəmin doğruluqda möhkəm olsa doğrusu,  
O zaman çıxararsan dənizdən toz, oddan su. (S.)  
Vəfa əlini hər an at əhtin kəmərinə,  
Çalış sındırma əhdi-əhdə vəfa yerinə. (S.)

Kişinin bədəninə oddan, isti-soyuqdan,  
Saxlayan şey doğruluq adlı geyimdir inan.  
Düşərsən el içində nəzərdən əyri olsan,  
Doğru olsan qüssədən, ələmdən qurtararsan.  
Doğru çəkən tərəzi kimi olduğun zaman,  
Qəlbindəki düzlüyü sən ona  
tapşır haman. (S.)

Gül əyri olduğundan tikanı qucaqladı,  
Qamış öz düzlüyündən qazandı şəkər adı. (S.)

Bu bir həqiqətdir ki, doğruluq etsə hər kəs,  
Öz doğru işlərindən dünyada ziyan görməz. (S.)

Səy edib, doğru yol tap, olmaq üçün vəfa əhli,  
Özünə tapınmasan olarsan səfa əhli.  
Bir qəlbə torpaq ol ki, onda vəfa var gerçək,  
İnsaf palçığından ol, ondadır bitki çiçək.  
Ürəkdən öyrənilən hünəri başdan-başa,  
Tikdilər qaytan kimi vəfa adlı qumaşa. (S.)

Dediyiçün sübhi-sadiq doğrunu  
Dünyalar qızıla tutdurmuş onu. (X.)

Misə vurmaq qızıl nəyə gərəkdir,  
Mis özünü yenə göstərəcəkdir. (X.)

Qəlbində doğruluq olan bir insan,  
Cahan tutar onu, tutmaz bir cahan. (X.)

Zəfərin açarı baxın nə deyir,  
Xəzinələr açarı-düz düşüncədir. (X.)

Heç bir vaxt meyl etmə ilqar pozmağa. (X.)

Doğruluq yaxşıdır, uymayın yada,  
Bircə düzlükdəndir nicat dünyada.  
Sağ qulaq düzlükdən eyləsə həzər,  
Bir çox sol qulaqlar çəkəcək zərər. (Y.)

Vəfasız olmayan dost yaxşıdır, bil! (Y.)

Sönükdür hər zaman yalan xəyallar,  
Yalnız həqiqətdə ölməz qüvvə var.  
Həqiqət açarı əbədiyyətdir,  
Onunla seçilir möcüzədən sehir. (Y.)

Düz olmasa işdə qurduğun təməl,  
İnandığın adam işlər pis əməl. (Y.)

İlan düz getməsə yoluyla ilə əgər,  
Özünə sarılıb dolaşmaq düşər. (L.)

Əhdini sındıran yaxşı adlanmaz,  
Sən əhdi qırmaqdan gəl saqın bir az. (L.)  
Ədalət axtaran insanlara sən,

Doğru cavab göndər doğru dillərdən  
İşində sadıq ol, sözündə möhkəm,  
Kim aman istəsə, olsun xatircəm. (L.)

Xıltdan ayrılmağı öyrən gümüşdən,  
Çalış gümüş kimi tər-təmiz ol sən. (İ.)

Pozsa öz rəyini rəyi xoş insan,  
Öz abad mülkünü etməzmi viran? (Ş.)

Hava, həvəs suyunu içən bir qəlbi xəstə,  
Söz yox ki, yıxılar daim arxası üstə. (S.)

Arzu həvəsinə əməl edənin,  
Yoxsuldur axırı olsa da zəngin. (Y.)

Nə qədər ki, dünyada alıb-verirsən nəfəs,  
Sən düzlük qapısını döyməyə göstər həvəs. (S.)



## GƏNCLİK, QOCALIQ VƏ ÖVLAD TƏRBİYƏSİ HAQQINDA

Həyat dünyasıdır hər şeydən üstün,  
Cavanlıq günüdür ən qiymətli gün.  
Dünyada həyatdan yaxşı şey nədir?  
Gənclik günü ömrə

bir nümunədir. (X.)

İçki, yar, çiçəklik, cavanlıq dəmi,  
Böylə gözəl həyat dağıdar qəmi. (X.)

Qocalıq, xəstəlik birləşsə ancaq,  
Sönər, möhkəm olsa

nə qədər çiraq. (X.)

Nə qədər yağmayıb bağçalara qar,  
Bağın, bağçanın da

min səfası var. (X.)

Ömrün yarısında mərd tapar kamal,  
Ayın ortasında bədr olar hilal.  
Qara tük ürəkdən hər dərdi silər,  
Qaralar gözündə olmaz qəm kədər. (X.)

Meyvə kal olduqda böyüyər, artar,  
Yetişən zamanda yerə düşər bar. (X.)

Meyvəli bağlarda saralan yarpaq,  
Xəzan yellərindən gətirər soraq. (X.)

Gecəndir, gündüzündür  
iki tüklü qocalıq,

Öz cavanlıq çağında  
ondan ibrət al, artıq. (S.)

Cavan hər nə etsə də  
ayıb tutmazlar onu,

Min bir ayıb taparlar  
qocalıqda insana. (S.)

Uzaqdan anlamazsan,  
cavanlıq nə deməkdir,

Qocalmasan duymazsan  
ömür nəyə gərəkdir?!  
Cavan ağac hər bağın  
gözəlidir, gözəli,

Qocaldımı, sındırar onu  
bağbanın əli.

Cavanlıq od olsa da bunun  
sirri dərinidir,

Qocalıq xeyli acı,  
gənclik xeyli şirindir. (S.)

Dünyada keçməsin boş cavan çağın,  
Yol get ki, güclüdür indi ayağın. (Y.)

Cavan olsa xurma ağacı, barı  
Daha bol gətirər  
güclü şaxları. (Y.)

Bir gəncin ürəyi coşsa dünyada,  
Düşməz nəsihəti pirlərin yada. (Y.)

Gənclik- təzə nallı, köhlən əbrəş at,  
Qocalıq zamanı dadsızdır həyat. (İ.)

Həyat yox, gəncliyi alınca xəzan,  
Gənclik qalmayınca qalmasın cahən.  
Gənclikdir insana gözəllik verən,  
Gözəllik sönərsə  
qəlb olurmu şən? (Ş.)

O gün ki, gəncliyin qüruru sönər,  
İş görməz daha bu cəsərət, hünər. (Ş.)

Bağ, bağça gözəldir,  
şəndir gülüstan,

Sərb ilə lələlər güldüyü zaman.  
Öylə ki, bağlara boz xəzan girər,  
Bülbül öz yerini qarğaya verər.  
Bağbanlar qəlbini dərd, qəm yaxaraq,  
Yaşıl qol-budaqdan tökülər yarpaq.  
Bostanlar pozular reyhanlar qalmaz,  
Bağın açarını soruşan olmaz. (Ş.)

Əllyə çatınca dəyişər əhval,  
Dəyişər yaşayış,  
dəyişər hər hal. (Ş.)

Otaq boş qalınca işıqlı şamdan,  
Qalmaz pərvanədən daha bir nişan. (Ş.)

Şiddətli küləklər qopduğu zaman,  
Düşər yarpağımız  
bir-bir ağacdən. (Ş.)

Kişinin həmsalı ölən zamanda,  
Həyat ümidindən  
iz qalmaz onda. (Ş.)

Bədəndən çıxınca dəyərlı cövhər,  
Ona öz qadını arxa çevirər. (Ş.)

Gənclik hər ürəyi coşduran zaman  
Qocanın susması deyilmiş nöqsan? (Ş.)

İstəyə gəncliklə  
mümkündür çatmaq,  
Qocalıq gəldimi,  
axtar bir bucaq. (Ş.)

Yemə var-yoxunu, gec qalxacaqsan,

Yoxsulluq yamandır  
qocalan zaman. (§.)

Bilənlər başçısı olsa da yenə,  
Bu gənclər möhtacdır  
qoca fikrinə. (§.)

Bilikdə birinci olsa cavanlar,  
Qocalar fikrinə ehtiyacı var. (§.)

Sənə nə eyləsə övladın, inan,  
Onu görəcəkdir öz övladından.  
Oğlunun yaxşı-pis işiçün, dayan  
Cəza vermə, o da alar oğlundan. (X.)

Əvvəl əyri bitən bir cavan budaq  
Zənn etmə qocalsa  
düzgün olacaq. (X.)

Mənimçün üstündə gül olan tikan,  
Yaxşıdır meyvəsiz  
sərb ağacından. (X.)

Uşağın cinsini dayəsi bilər. (X.)

Əyri bitsə əgər əvvəldən calaq,  
Onu da düzəldər, düzəltmə ancaq. (X.)

Məsəldir deyərlər oddan kül olar. (X.)

Hər anadan olan övladdır mægər,  
Hər gül meyvə verməz,  
hər qamış şəkər. (X.)

Sən yaxşısan, o da pis olmayacaq,  
Öz tumuna bənzər göyərən budaq. (X.)

Oğlun harındırsa, bundan zərər yox,  
Zəmanə yumşaldar,  
qəm eyləmə çox. (X.)

Anadan ayrılrsa bir quzu əgər,  
Onun arxasınca canavar düşər. (X.)

Görərsə buluddan sədəf, səxavət,  
Bulud da sədəfdən görər məhəbbət.

Bulud nə səpərsə göylərdən yerə,  
Sədəf də onları çevirər dürrə. (Y.)

Ağac əkilməli münbit bir yerə,  
Ta behişt barı tək meyvələr verə. (Y.)

Təlimdir düzəldən itləri sap tək,  
Olmazmı cəhd etsə  
bir insan mələk? (Y.)

Bulud ağlamasa, gülərmi çəmən? (Y.)

Hər kim istəsə ki, işləsin haram,  
Haramzada olar yalnız o adam. (Y.)

Uşaqkən əslini sorsalar bir az,  
Ağac bar verəndə cinsi sorulmaz!  
Elə ki böyüdü, belədir qayda,  
Atanın adından sənə nə fayda?  
Sən, aslanlar kimi keç cəbhələrdən,  
Ancaq hünərinin  
balası ol sən! (L.)

İnsan bu dünyada daimi yaşar,  
Yurdunda bir övlad qalsa yadigar. (L.)

Bir əkin yerini vursa quraqlıq,  
Yağışın mənası qalarmı artıq? (L.)

Oğlunu bir rəngdə görmək istəsən,  
Ürək tək bir ata-analı ol sən. (İ.)

Hər kəs yaxşı, yaman, nə qoysa əsər,  
Bununla zatını büruzə verər. (İ.)

Əsası çox möhkəm olmayan evin  
Bütün dörd divarı tez uçar, yəqin. (İ.)

Əgər bir damcı su yoxsa quyuda,  
İp uzun, ya qısa olsa nə fayda. (İ.)

Uşağı yolundan qaçırmaq üçün  
Üzü zənci kimi qaraltmaq nəçin? (Ş.)

Ağıllı övladla ata fəxr edər. (Ş.)

Dünyada ataya varmıdır, gerçək,  
Ağıllı oğuldan başqa bir istək? (Ş.)

Oğlunun boynuna gəlsə paltarın,  
Məhəbbət gözləmə gedəcək varın. (Ş.)

Hər bir şey təməldən  
möhkəm qurulur,

Təməlsiz binalar çox tez də uçar. (Ş.)  
Böyük bir ağaca mişar çəkməsən,  
Zöhhak bunun üçün  
düşdü təxtindən. (İ.)

Oğul, sözlərimə yaxşı qulaq as!  
Ata nəsihəti faydasız olmaz. (L.)



### SƏBİR, QƏNAƏT, HƏR ŞEYİN HƏDDİNİ BİLMƏK VƏ SİRR SAXLAMAQ HAQQINDA

Səbir edərək həmişə  
arpa çörəyini kəs,  
Aldadıcı buğdanı  
yeməyə etmə həvəs. (S.)  
Yüürmə bu gördüyün sərəbdır,  
yalnız, sərəb,  
Udğun ki, bu duzlaqdır,  
gətir susuzluğa tab. (S.)

Dünyadan əlimdə şey yoxsa əgər,  
Qənaət ki, vardır, o bəsdır, yetər! (X.)

Qoy dünyada qalsın dünyalıq nemət,  
Bir parça çörəyə eylə qənaət. (X.)



Səbir etməklə insan yetər kamına,  
Yavaş-yavaş çatar dilaramına. (X.)

Ağıllı adamlar səbirsiz olmaz,  
Keçi yüyürməklə heç ətə dolmaz. (X.)

Bu günkü bərkliyə dözəsən gərək,  
Kim bilir ki,  
sabah nə göstərəcək! (X.)

Çətin axar sular üzü yuxarı,  
Səbr etmək vaxtıdır,  
tələsmə barı. (X.)

Qoy başımın altı olsun bir dəmir,  
Qanlı zər kəməri könlüm istəmir.  
Əlimi yandıran gümüşdən mənə  
Qolumda mis qolbaq  
yaxşıdır yenə. (X.)

Səbr etməklə kişi zindandan çıxar,  
Səbr ilə açılar bağlı qapılar.

İş çətinləşəndə səbir açar bağı,  
Gecə ardında var sübhün çırağı. (X.)

Ağlın var, hər şeydən çalış azad ol,  
Nəyin var qane ol, onunla şad ol! (X.)

Çörəyin, suyun var, qane ol, otur!  
Ən azad bir ölkə inan ki, odur! (X.)

Ciyər yırtansa da qəmin peykanı,  
Bununçün yaranmış  
səbrin qalxanı. (Y.)

Ovçu səbirsizlik göstərsə əgər,  
Ox nişanəyə dəyməz, yan gedər. (Y.)

Hər kim qənaətlə əgər şad olar,  
O hörmətli olar, sərəzad olar. (Y.)

İnsanlardan başqa bütün canlılar  
Qənaət evində tutmuşdur qərar. (L.)

Ümitsiz bir işdə səbr etsən əgər,  
Bir ümid işığı parlaya bilər.

Hər ümitsiz işdə bir çox ümid var,  
Qaranlıq gecədən  
ağ səhər doğar. (L.)

Sənin də səbrində qoy olsun qərar,  
Gövhəri səbir ilə qazanmaq olar. (L.)

Bir arzuyla yaşa o puç olsa da,  
Arzuyla şadlanar aqıl dünyada. (L.)

Yalan da, doğru da olsa hər dilək,  
Bari, bir nəfəsə bəzəkdir, bəzək. (L.)

Səadət qapını açmasa bu gün.  
Kəsmə ümidini ondan büsbütün. (L.)

Hər çəkilən dərдин  
bir sonu da var. (L.)

Dünyada səbr elə hər şeydən əvvəl –  
İradə mülkünün hakimi ol gəl. (L.)

İndiki dərдинin sonu xoş olar,  
Bir gün ağlamağın  
gülməyi də var. (L.)

Hər qorxu içində bir ümid də var  
Ümid zamanında qorxu da olar. (L.)

Heç kəs ruzisini atlayıb keçməz,  
Əndazəylə yeyər ruzini hər kəs. (İ.)

İş düyün düşərsə, bunu bil ki, sən  
Səbr etmək yaxşıdır  
boş əlləşməkdən.

Açılar bir zaman düyünlər bütün,  
Ancaq ki, tədriclə açılar düyün.  
Çox tez-tez düyünə düşər iş bəzən,  
Görərsən açılar o düyün birdən. (İ.)

Bir şeyi tapmasan, çalış, səbr elə,  
Özünə təsəlli ver ümid ilə. (İ.)

Hər bəndin açarı səbrdir inan!  
Səbirli kimsələr olmaz  
peşiman. (Ş.)

Darılma sənə üz verdikdə kədər,  
Ondan da böyük bir  
dərddən qıl həzər. (Ş.)



Başlarınsa bəlası yalnız dildir,  
yalnız dil. (S.)  
Dodağında şəkər də olsa açma,  
ol huşyar.  
Hər divarın dalında  
bir eşidən qulaq var.  
Pisi eşitmə, indi  
kar olmaq zamanıdır,  
Kiri, çirkin danışma,  
susmağın dövranıdır. (S.)  
Çalış sular kimi, yu əgər  
hər nə eşitsən,  
Güzgü tək gördüyünü  
heç kimə söyləmə sən.  
Qeyrətlilər gecələr  
gördüklərini əkər  
Gözəl olur gündüzlər  
heç kimə deməsələr. (S.)  
Əgər sən bu pərdədə  
görmüsən ədəb, ibrət,  
Gecələr gördüyünü  
gündüzlər saxla xəlbət. (S.)

İldırım sürətilə  
öyrənən ərlər  
Hər nə görsələr əgər ondan  
keçib gedərlər.  
Başını ərşdən uca  
qaldıran adam, ancaq  
Sirlər meydanından təkə  
sirr aparacaq. (S.)  
Könüldən, könül ağzı söz aç  
bilər yalnız;  
Bu mərtəbəni heç vaxt tapa bilməz  
bir ağız. (S.)  
Danışmamaq ən yaxşı fəsahtədir,  
müxtəsər  
Hər kim ahəstə getsə demək  
o iti gedər.  
Ürəyin aydınlığı xeyir  
verər o kəsə  
Ki, özü heç danışmaz  
qulaq asar hər səsə.  
Ürəyin lüğəti ki,  
qəlbdədir, könüldədir,

Onun tərcüməsi də  
ürəkdəki dildədir. (S.)

Susuzluq yatıran sərin su xoşdur,  
Artıq içilərsə faydasız olur.

Bir dirilik suyu olsa da bu su,

Başdan aşsa əgər,  
vardır qorxusu. (X.)

Duzla ağarsa da xörəyin üzü,  
Qaydasında gərək tökəsən duzu. (X.)

Dövrənindən çıxma heç yüksəklərə,  
Uzat ayağını yorğana görə.  
Ləpəni atma sən çölə dəniz tək,  
Çalışma uçmağa özündən yüksək. (X.)

Hər rast gələn suyu içmək yaramaz,  
Hər şeyə bir paltar  
biçmək yaramaz. (X.)

Hər gələn xörəyi tez yemək olmaz,  
Hər əldən gələni eyləmək olmaz. (X.)

Bir inci saflığı varsa da suda,  
Artıq içiləndə dərd verir su da. (L.)

Bir də ayağını öz yorğanından  
Artıq uzadanlar bədbəxtidir, inan.  
Bir quş ki, həddindən artıq ucalar,  
Özünü fəlakət yoluna salar. (L.)

Silaha sarılsa bir zahid axmaq,  
Onun qazandığı sillə olacaq.  
Aslanla döyüşə çıxsa tülkülər,  
Bilinər kimdədir  
qılıncla hünər. (L.)

Yersiz bir gülüşün nə mənası var?  
Yerində ağlamaq daha xoş olar. (L.)

Baş vaxtından əvvəl ucalsa əgər,  
Özü təpəsinə sillə endirər. (L.)

Çəkdi o sərkərdə yaxşı bir məsəl;  
Saxla öz işinin ölçüsünü gəl. (L.)

İş doqquz addımla atılsa sən bil,  
On addım atmağın məsləhət deyil. (L.)

Nə o qədər ver ki,  
sərxoş olsunlar.  
Nə də elə et ki, ac qalsın onlar. (İ.)

İşini ölçüyə uydur hər zaman,  
Ortadır faydalı, az,  
çox olmaqdan. (Ş.)

Dağıtma əlində var isə sərvət,  
Bihudə yeməkdən çəkərsən zəhmət.  
Xərclərkən ölçüdə gəl götürmə əl,  
Nə artıq, nə əskik,  
ortadır gözəl. (Ş.)

Bir şey qaydasından çıxarsa kənar,  
Ondan üz döndərər əlbət ki,  
ruzgar. (İ.)

Dənizə min çay axar,  
o yenə sakit durar,

Arxa bir sel gələndə  
çalxanıb ləngər vurur. (S.)

Çörək istəməkdənsə  
dilənilib özgələrdən,

İnsanın eşşəyi tək otlasan  
yaxşıdır sən. (S.)

Yüngül adam! Qarnına  
su, çörək doldur hey sən,  
Bil ki, o zaman yenə  
ağır gəlməyəcəksən.

Çox yaşasaydı əgər, çox yeməklə  
bir adam,  
Çox yeyən çox yaşardı,  
köçüb getməzdir nakam. (S.)

Bütlərin qabağında xaç tək  
əyməz belini,

Xatiblər tək şəmşirlə  
çox oynatma əlini. (S.)

Təmkinli oturmağı etdiyicin  
dağ peşə,  
Mötəbərdir yerində  
varlığıyla həmişə. (S.)

İşə kömək etsə təmkinlik, əgər,  
Sonunda daima işlər düzələr. (L.)

Ən yaxşı dostuna sirr verən zaman  
Zənn elə, qarşında durmuşdur düşman.  
Deyilməyən sözü demə əğyara,  
Deyil tək əğyara, hətta dostlara.  
Sirrini bilməsin evdə divarlar,  
Divar dalında da çünki qulaq var.  
Gizləyə bilməsən sirri qohumdan,  
Onu qəlbinə də buraxma bir an.  
Deyilməyən sirri gətirmə dilə,  
Onun barəsində düşünmə belə.  
Elə pərdə saxla bu məclisdə sən,  
Dərğa qılıncına  
rast gəlməyəsən. (X.)

Yoldaşın ağıllı, ya axmaq olsa,  
Ona qıfilsız şey tapşırma əsla. (X.)

Qayğısız bir könül  
sirr anlayarmı?  
Həmahəng olmayan sazlar uyarmı? (X.)

Sirri yavaş deyən ağıllı insan  
Örtülü danışar o asimandan. (X.)

Örtülü adamdan sirrini saxla,  
Onlardan məsləhət eşitmə əsla. (İ.)

Hər gecənin axırı çıxar  
parlaq səhərə. (S.)

Adam yaşadıqca arzu çoxalar. (Y.)

Ürəkdə arzun var, çatarsan əlbət.  
Qoyma ki, qarışsın işə xəyanət. (Y.)

Biçəndə tələsmə, əkəndə tələs! (X.)

Yeməkdən yaxşıdır ümid eyləmək. (İ.)

Sürətlə yol getmək nəticə verməz,  
Yorular sürətlə yol getsə  
hər kəs. (X.)



## SƏHHƏT VƏ TƏBABƏT HAQQINDA

Məcəz itirərsə yolunu əgər,  
Səlamətlik ələ çox çətin düşər.  
İştahla olduqca yemək-içməyin,  
Dodağında gülüş olacaq şirin. (X.)

Az yeməkdən kimsə qızdırmaz, ancaq  
Çox yeməkdən gündə yüzü ölü, bax.  
Haramdır ələfi tarac eyləmək,  
Bədəni dərmana möhtac eyləmək.  
Çörək gül-şəkər tək yeyilsə əgər,  
Nə gərək vücuda gül-şəkər. (X.)

Xurmanı az ye ki, tikan olmasın,  
Gəlib yaxşı xörək  
yaman olmasın. (X.)

Lazım olanı ye, öz qədərində. (X.)

Bədən sağlam olsa, saf olar söz də,  
Süst adam süst olar, bədəndə, sözdə.  
Həkim xəstələrə eyləyər əlac,  
Xəstələnsə olar özgəyə möhtac. (X.)

Az yemək, çox yemək ziyan gətirər. (X.)

Çox yemək, az yemək yaxşı şey deyil,  
Etidalı gözlə, hər qaydanı bil. (X.)

Demə azarlamaz bədəni sağlam,  
Zənn etmə ki, ölər hər xəstə adam. (X.)

Can vermədən əvvəl hər kim ölərsə,  
Can çəkişmə dərdi yoxdur o şəxsə. (X.)  
Bir can dərmanına çatmaqçın, əlbət,  
İçilir min kərə zəhərli şərbət. (Y.)

Çox yaşar murada gec yetən adam,  
Murada yetincə ömür olur tamam. (Y.)

Varkən sağlıq əldə, cavanlıq əldə,  
Sənindir hər murad,  
hər xoş əməl də. (Y.)



Halva çox şirindir, şəkər kimidir,  
Kəkliyi azmışa zəhər kimidir. (L.)

Bağban ürəyindən su içsə də nar,  
Axırda xəstələr qisməti olar. (L.)

Çox yemə süfrəyə hər nə qoysalar  
Ki, düşər canına yeməkdən azar. (İ.)

Nə qədər susasan, istəyə düşsən,  
Tələsik soyuq su içmə əsla sən. (İ.)

İçmə heç bir zaman yoxlanmamış su,  
Əvvəl başqasında yoxla bir onu.  
Qərribə görünən meyvəni yemə  
Ki, səni salmasın o, dərdə-qəmə.  
Qanacaqlı adam yemək yeyərkən,  
Nəfsini saxlayar yad yeməklərdən. (İ.)

Elə də yuxusuz və ac qalma sən  
Ki, bədən yorulub düşsün  
qüvvədən. (İ.)

Heyvan tək qarnına əsir olanlar  
Heyvan sifətində

qəbirdən qalxar. (İ.)

İnsan sağlam olar az-az yeməkdən,  
Çox qalmaz dünyada əsla çox yeyən.  
Çox yeyən yeməyi həzm edə bilməz,  
Odur ki, çox iyrenc gəyirər tez-tez.  
Aslan tək sən də az yeməyə çalış,  
Çünki qorxaq olar çox yeyən camış.  
Dartıb sürüylər tənbel eşşəyi,  
Çünki ölçüsüzdür yeyib-içməyi. (İ.)

Bu yeməxanada yaşdan, qurudan  
Elə ye ki, daim sağlam qalasan.  
Dövründə ölçüylə həm ye, həm payla,  
Ancaq bir azca da yerində saxla.  
Yedimi, verdimi, qoydumu bir az,  
Bil ki, səndən yaxşı yaşayan olmaz.  
Yeməkdə əsasdır cana nuş olmaq,  
Onun dadına yox, faydasına bax.  
Sirkədən xoşlasan, süddən et həzər,  
Sirkəylə süd içmək azar törədir. (İ.)

Torpaq tək dincliklə daim yoldaş ol,  
Qoy fələk tələssin,  
sən ağırbaş ol. (İ.)

Əlac eyləsə də təbib nə qədər,  
Ömür qalmamışsa,  
nə fayda verər! (İ.)

Sönəcək olarsa bir çıraq əgər,  
Ona öz yağdığı da zərər gətirər.  
Çürümüş bir meyvə ağacda durmaz,  
Düşər, əgər ağac tərپənsə bir az. (İ.)

Dərdə əlac edən təbib heç zaman  
Tapmamış və tapmaz  
ölümə dərman. (İ.)

Ölüm bir bələdir çarə edilməz,  
Onun çarəsini tapmayıb heç kəs.  
Ölüm qızdırması hücum edərkən,  
Gizlənər əlacı onun həkimdən. (İ.)

Bədənin əsası olmasa möhkəm,  
Əldə düz işləməz yazarkən qələm.

Sağlam bir qarğaya ən adi dənlər  
Bəsti inciri tək  
dadlı – xoş gələr. (İ.)

Xərclərkən o qədər xəsis olma sən,  
Xəstəlik alarsan yeməməzlikdən.  
Bir gündə dağıtma bütün xəzinəni,  
Toxluqdan xəstəlik yaxalar səni. (İ.)

Tox ilə ac kabab yesə bir yerdə,  
Kök adam kababdan  
düşəcək dərdə. (Ş.)

Ariq olsan yaxşıdır,  
düşün bir nəzərə al,

Qaçma bilməz bir ariq maralla  
bir kök maral. (C.)

Bu qədər az olmasa  
ömür qiymətli olmaz,  
Azlığındandır onun qiyməti,  
bir qulaq as.

Az ye rahatlığına yetir  
daima diqqət,

Çox yesən çəkəcəksən  
o zaman çox əziyyət. (S.)

Qarınqulu olmağa adət eləmə əsla,  
Az yeməklə özünə azca azuqə saxla. (S.)

Çox ağlamaq göz üçün  
heç də məsləhət deyil,

Xeyir görsən çalış,  
nə çox ağla, nə çox gül. (S.)

Bir dərman istəsən dərdinə əgər,  
Gizlətmə dərdini, təbibə göstər. (X.)



## ZƏMANƏ VƏ ZALIMLARDAN ŞİKAYƏT

İndi yüz yoxsulun tökülsə qanı,  
Qeydinə qalacaq bir adam hanı? (X.)

Fələk sənə özünü su kimi  
versə nişan,

Aldanma ki, su deyil  
sərəbdır dalğalanan. (S.)

İnsan istədiyi tək ala bilsəydi nəfəs,  
Bəlkə o zaman ona bu ömür  
olardı bəs. (S.)

Hünərsizlər gətirir  
hünərliləri cana

Bağrı hünərlilərin dönər  
hər zaman qana. (S.)

Beli sındırmasa iki qat fələk,  
Arpa qədər etməz kimsəyə kömək. (X.)

Bir yan qəm məclisi,  
şənlikdir bir yan,

Bura ağlayandır, ora oynayan.  
Hanı bu dünyanın vəfadarlığı,  
Bir yanda ağlaşma,  
bir yanda çalğı! (X.)

Könüldə qəm varkən gülmək olarmı?  
Qəmlə ürəklərə  
sevinc dolarmı? (X.)

Bu insanı boğan topa inanma,  
İçi çürük qozdur, ona aldanma. (X.)

Kimin bu dünyada mənzili yoxdur,  
Onun qəlbi qəmsiz, gözləri toxdur.

Bu çöldə yaşayan kim olsa acdır,  
Bir parça çörəyə, suya möhtacdır. (X.)

Bu bir ölkədir ki, çox dönək sözlü,  
Ağa qara deyir, kora da gözlü. (X.)

Bil ki, zəmanənin həyası yoxdur,  
Ondan uzaq olan səlamət olur. (X.)

Qolu güclülərdən ölkəmizdə bax;  
Qarışqalar belə olmuş sinədağ. (Y.)

Əbədi versəydi şahlığı zaman,  
Xosrova keçməzdi  
o Keyxosrovdan. (X.)

Əgər bir kefi var, yüz dərdi vardır,  
Bir gül dərən, yüz-yüz  
tikan qopardır. (X.)

Keçib getdiyimiz vilayətə bax,  
Vilayət deyil bu,  
zindandır ancaq. (X.)

Hərə öz işinə qalmış xeyli mat,  
Susmuş, çarə nədir,  
belədir həyat. (Y.)

Bağda əmək qoydu göyərçin, ey yar,  
Meyvə yetişəndə yedi qarğalar. (L.)

Bülbüllər olsa da bağın zinəti,  
Əncirlər olmuşdur  
qarğa qisməti. (L.)

Əfi ilan kimi qıvrılır cahan,  
Ona yaxlaşmasan,  
çəkməsən ziyan. (X.)

Bu bağda bir ağac bitməmiş rahat,  
Baltadan qalmamış canı  
salamat. (Ş.)

Dövrün kişiləri nakişidirlər. (İ.)

İşlər çox düyünlü,  
dərd-qəm bir yandan,

Nə dost var, nə də ki,  
halıma yanan. (İ.)

Əbəsdir fələklə bəhsə girişmək,  
Heç kəslə həmahəng  
olmayıb fələk. (İ.)

Oğru oylağıdır bizim bu cahan,  
Təklidə köç etmək olmaz buradan.  
Keşikdə bir adam olmasa ayıq,  
Deyildir dünyanı güdməyə layiq. (İ.)

Dünyada düzlükdən yoxdur əlamət,  
Əyrilik etməkdən qaçmalı, əlbət. (İ.)

Olsaydı yer ilə fələk uyuşan,  
Silib-süpürməzdi onu anbaan (İ.)

Dünyada görmədim elə bir himmət,  
Öyrədən kəslərə  
göstərsin rəğbət. (Ş.)

Bu necə həyatdır, hər yanı qorxu,  
Hər tərəf fələkət,  
hər tərəf cadu. (Ş.)

Dünyanın çəkilməz bəlaları var,  
Bu yolun qorxusu, cəfaları var. (Ş.)

Sağkən mıncıq taxsalar  
öküz boynuna əgər,

Yıxıldımı, görərsən hamı  
başını kəsər. (S.)

Üzr gətirmə, səndən  
istəməmişlər hiylə,

Səndən istənilən şey  
yalnız əməldir, dinlə! (S.)

Gəl olma iki rəngli,  
olma gecə-gündüzlü,

Gəl olma rum sifətli,  
həm də bir həbəş üzülü. (S.)

Torpaq ye, paxılların çörəyini  
yemə sən. (S.)

Boynundan bu fitnəkar  
tamah zəncirlərini aç,

Zirəkləri aldadan bu əbləhdən  
uzaq qaç.

Tamah müqabilində ağıl  
vermişlər ki, sən

Özünə verilməmiş bir  
şeyi yeməyəsen. (S.)

Mənlik olan yerdə, heç sənlik  
şamı yanmadı,

Mülk bir idi,  
ikilik zərrə işıqlanmadı. (S.)

Ancaq düşün əlinə güzgü alan  
zaman sən,

Özünü sındır, olma öz-özünü  
bəyənen. (S.)

Sənə can vermək kimi  
gəlsə qızılı vermək,

Ondan vaz keçmək xoşdur canı  
verməkdən, gerçək.

Qızıldan doğan sənə  
dünyada tamah, kədər.  
Onun əldən çıxması canını  
rahat edər.  
Onu alsan da bir gün  
çıxacaqdır əlindən;  
Almamaq isə daha yaxşı olur,  
düşün sən.  
Qızıl yığmaq bənzəyər səfra  
artıran yağa;  
Xərcləmək bir dərmandır  
səfranı dağıtmağa. (S.)  
Məğrur olma dövlətin  
qapısını döyərəkən,  
Bu dünya işlərinin  
düyümündən qurtar sən. (S.)  
Qızıl bəzəkli olsa,  
görünsə də çox parlaq,  
Aldadıcıdır, basdır,  
qoy udsun onu torpaq. (S.)  
Bu yolların darğası  
qarətçi olduğundan,

Yoxsulluq varlılardan  
daha yaxşıdır, inan. (S.)  
Dünyagörən gözümle  
baxıb oldum aşına:  
Arının bəla gəlir  
şirinlikdən başına. (S.)  
Nə vaxtadək özgənin şaxını  
əl atıb sən:  
“ – Kaş dövlətim bundan çox olaydı”  
deyəcəksən? (S.)  
Tamahı burax,  
edər yol vuranlıq taətə,  
Tamahın boynunu sən  
get vurdur qənaətə. (S.)  
Xoşbəxtlər tək əgər  
dövlət seversən,  
Tamahı məhv elə,  
qurtar ondan sən. (X.)  
Gör dünyada necə huşsuz insan var,  
Bir quru çörəyə canı satırlar. (X.)  
İstər bir sərxoş ol, istərsə huşyar,

Çalış uzaq olasan  
səndən fitnəkar. (X.)

Səni sevməyənlər çoxdur, ayıq ol!  
Ətrafin paxıldır, yatma sayıq ol!  
Qəflətdə keçməsin bir anın sənin,  
Zənn etmə qəflətdə  
yatıb düşmənin. (X.)

Lovğalıq, uşaqlıq söhbəti etmə,  
Bu sərxoş yoludur onunla getmə! (X.)

Bir yerdə ki, ola tədbir və hiylə,  
İnsan deyil, divi ovlarlar belə. (X.)

Buğda göstərərək, arpa satırsan,  
Bir çürük dəyərsiz  
arpadır buğdan. (X.)

Qəssabın yanında  
hərlənən köpək  
Ciyərini yeyər, ciyər görərək. (X.)

Sulu görünərək nə qədər şoran  
Su axtaranları qırmış susuzdan. (X.)

Dovşan tək, tülkü tək aldanma yenə,  
Dovşan yuxusuna, tülkü məkrinə.  
Bir çox şir ovlayan, canavar yıxan.  
Tülkü hiyləsinə  
olmuşdur qurban. (X.)

Tülkü şahlıq edir qurdlara, çünki  
Balığı qurd görür,  
tələni tülkü. (X.)

Üzdə gördüyünü dalda deyənlər  
Olurlar qap-qara kölgədən  
bədtər. (X.)  
Təbiətə əgər süst olsa bir kəs,  
Kimsənin canını o sağ istəməz. (X.)

Ya qara ol, ya ağ, nədir bu qılıq?  
Xislətdə ilan ol, ya da ki, balıq. (X.)

Tülkü nə gördüsə yırtıq təbildən,  
Onu görəcəksən hiylə işlətsən. (X.)

Zahid xilqəsini oğruya verdi,  
Səndə xəsis olma, artırma dərdi. (X.)





Xəyanətkar olar ellər bədnamı,  
Pislərin pisləkdir

hər sərancamı. (Y.)

Yüz min hiylə qursan, işləsən kələk,  
Payındır yenə də bir qarın yemək. (Y.)

Yıxılmaz az yeyən ucadan, haşa!  
Çıxmaz tamahkar da ucaya, başa. (Y.)

Evin sahibini görən oğrular  
Haray qopardaraq deyir:  
“Oğru var”. (L.)

Xəzinə tapşırsan hər gədaya sən,  
Bir dünya xətalər çıxar əlindən. (L.)

Heç yaxşı iş deyil  
yalan danışmaq. (İ.)

Qanmazın etdiyi əta, səxavət  
Yırtıq təbil kimi  
səs verər, əlbət! (İ.)

Həsəd dərə salar daim insanı,  
Dostdan ayrı salar dostu – aşnanı. (İ.)

Bir müflis, xəzinə tapdığı zaman,  
Yıxılıb ölmüşdür  
o şadlığından. (İ.)

Qarınqulu adam doyarsa əgər,  
İgid də olarsa, qorxaqlıq edər. (İ.)

Adətin dəyişsə hər kimsə tez-tez,  
Ona mal-dövlət də heç vəfa etməz. (İ.)

Xörəyi evində saxlamış olsan,  
Çox evə pis qoxu yayılar ondan.  
Vaxtında evindən çıxarsan əgər,  
Qapına müşk tək ətir səpilər. (İ.)

Acgöz olma, sənin deyil bu saray,  
Yalnız bir çörəkdir  
alacağın pay. (İ.)

Xəcalət gətirən bir peşə əlbət,  
Peşə sahibinə çəkdirər zillət. (İ.)

Qurduğun cadular yetişər, buraq,  
Kimsəyə cadu tək  
top atma nahaq. (Ş.)

Kimsənin dalınca söyləmə yaman,  
Utanma üz-üzə gəldiyin zaman. (§.)

Çətinlik çox xəsis  
olmaqdan doğar. (§.)  
Xəzinə yolunda yoxsul verər can. (§.)

Nə fayda, nakəsə desən afərin,  
Afərinə sanar  
böyük bir nifrin. (§.)

Kəhraba olsa də əqrəb quyruğu,  
Yenə də əqrəbdir, zəhərlidi bu. (§.)

Xərclə, ye, bərk tutma köhnə dünyanı,  
Xəsislik, ac qalmaq  
məhv edər canı. (§.)

Günah işləyən hər kəs  
üzr istəsə yaxşıdır. (S.)

Görməyib öz gözündə tiri,  
yaxşı nəzər qıl,

Nədəndir axtarırsan  
özgənin gözündə qıl.

Ayna kimi hər eybi yetər  
göstərmə əbəs,

Yoxsa ləkələr səni  
öz eybilə bir nəfəs. (S.)

Özgələrin eybinə baxma,  
qaldır gözüünü,  
Yetir nəzər özünə, eyibli say özünü.  
Hər şeydə çatışmazlıq,  
hər şeydə bir hünər var,

Gözünü yum eyibə,  
özünə hünər axtar. (S.)

Qarasa da bədəni  
qarğanı başdan-başa,  
Onun ağ gözlərinə nəzər sal,  
et tamaşa. (S.)

Özünü bəyənsə insan nə qədər,  
Öz gözündən dəyər ona bədnəzər.

Kimsənin dalınca söyləmə yaman,  
Utanma üz-üzə gəldiyin zaman. (§.)

Çətinlik çox xəsis  
olmaqdan doğar. (§.)  
Xəzinə yolunda yoxsul verər can. (§.)

Nə fayda, nakəsə desən afərin,  
Afərinə sanar  
böyük bir nifrin. (§.)

Kəhraba olsa də əqrəb quyruğu,  
Yenə də əqrəbdir, zəhərlidi bu. (§.)

Xərclə, ye, bərk tutma köhnə dünyanı,  
Xəsislik, ac qalmaq  
məhv edər canı. (§.)

Günah işləyən hər kəs  
üzr istəsə yaxşıdır. (S.)

Görməyib öz gözündə tiri,  
yaxşı nəzər qıl,

Nədəndir axtarırsan  
özgənin gözündə qıl.

Ayna kimi hər eybi yetər  
göstərmə əbəs,

Yoxsa ləkələr səni  
öz eybilə bir nəfəs. (S.)

Özgələrin eybinə baxma,  
qaldır gözüünü,  
Yetir nəzər özünə, eyibli say özünü.  
Hər şeydə çatışmazlıq,  
hər şeydə bir hünər var,

Gözünü yum eyibə,  
özünə hünər axtar. (S.)

Qarasa da bədəni  
qarğanı başdan-başa,  
Onun ağ gözlərinə nəzər sal,  
et tamaşa. (S.)

Özünü bəyənsə insan nə qədər,  
Öz gözündən dəyər ona bədnəzər.

Özünü bəyənən hər zaman sınar,  
Ondan qurtarana

uzun ömür olar. (X.)

Papaqsız eləyər güvənmək başı. (X.)  
Mənəm-mənəm deyib çox qılınc taxan  
Torpaqlar altında yatmışdır  
əlan. (X.)

Adam yüksələndə əhdini pozma. (X.)

Təkəbbürlə baxma yoxsula, zinhar,  
Onun da özünün bir cəlalı var. (X.)

Sən hümmətli olub başını dik tut,  
Hər bir afərinə, xələti unut! (X.)  
Kimsə tək başına dünyanı udmaz,  
Yalnız bir insanın  
şahlığı tutmaz. (X.)

Baş böyüklükdən söylə nə çıxar? (X.)

Öyünmə, öyünmək günahdır günah. (X.)

Çoxda lovğalanma, yay tutan qurd tək,  
Oxa tutar səni qəflətən fələk. (X.)

Özünə güvənmə gəl sən heç zaman,  
Hər nə olmuş olsan,  
sən də insansan! (İ.)

Zəriflik eyləsə kobud bədənlilər,  
Sanki yapışqandır,  
bal olmaq istər! (İ.)

Ey könül, böyüklük almadan ələ,  
Böyüklər yerində oturma hələ! (Ş.)

Atsa qabaq gülü uca qol-qanad,  
Çinara tay ola bilərmə Heyhat!  
Qabaq suyu içib doyduğu zaman  
Kəndirlə aşağı enər ağacdən. (Ş.)

Əlindən əziyyət çəkinmə insan,  
Öldür birdəfəlik  
kösün dünyadan. (Y.)

Özünü kim tutsa şaha bərabər,  
Başı və sərəvəti əlindən gedər. (Ş.)  
Dikbaşlıq yaramaz, uyuşmaq gərək,  
Dikbaş at həmişə qırmanca yeyəcək.  
Dikbaşlıq edərsə ən gözəl bir at,  
Misir eşşəyindən əskikdir qat-qat. (Ş.)

Hiylə qura bilməz qəlbinə insan,  
Qapı güdmək olmaz ev oğrusundan. (X.)

Oğrunu bağında tutarsa bağban,  
Əl atar kötəyə, döyər bu zaman. (Y.)

Bir də çəpər boyu gizli dolaşma,  
Darvaza yerinə divardan aşma. (Y.)  
Oğruluq bir malın olmaz dəyəri. (Ş.)

Oğruluq maldan səs çıxmazsa, bişəkk,  
O malı qaraul aparmış demək. (Ş.)

Əl uzatmaqdan sən gəl çəkin bir az,  
Əli uzun olan murada çatmaz. (Y.)

Gəl, yad süfrəsindən it kimi əl çək,  
Özgə süfrəsinə baxma pişik tək. (L.)  
İtə qurd silahı verilsə artar,  
Başını qaldırıb edər aslanlıq. (L.)

Təkəbbürlü gəzmə,  
bu işdən əl çək. (L.)



## DÖVLƏT VƏ EHTİYAC HAQQINDA

Bəs deyil, baş əydin pula, qızıla –  
Saldın dörd düyümə, yeddi qıfıla?  
Yel, qızıldan ötrü, yaxşı nəzər sal,  
Gör necə eylədi lələni pamal.  
Çayır ki, yoxsuldur, ona dəyməyir.  
Onu məhv etməyir, əsla əyməyir. (Y.)

Kim qızıldan ötrü ölür boş yerə,  
Demək, o sitayiş eyləyir zərə. (Y.)

Bir xəzinə ki, ancaq cəfa naxışdır,  
Ondan üz çevirmək  
daha yaxşıdır. (Y.)

Mədə dolu olsa, geyim mükəmməl,  
Dürr nəyə lazımdır,  
nəyə gərək ləl? (Y.)

Dövlətlə olmuşdur arzular hasil,  
Quş da tora gələr,  
dən olanda, bil. (X.)

Hər işi dövlətdi işıqlandıran,  
Dövlətsiz olmaqdan  
uzaqlaş hər an. (X.)

Sərmayəsi olan qorxar, qəm çəkər.  
Yoxsul yol kəsəndən eyləməz həzər. (X.)

Bəzi göz qızıldan kor olar həmə, n,  
Qılınclar qızılla  
düşər kəsərdən. (X.)

Varlı çətinliklə pul versə əgər,  
İşinin sonunda fəlakət görər. (X.)

Qızıl, gümüş yığan bir xəsis adam  
Öz fikrini çəkər  
hər səhər, axşam. (X.)

Özün qal, ya malın, - desələr sənə,  
Özün qal, malı ver bir istəyə. n. (X.)

Bir şey ki, öləndə düşmə. n.ə qalar,  
Onu bəsləməyin nə mənası var? (X.)

Çoxları buğdanı saxlan. c etdilər,  
Qazanc görmədilər  
bir arpa qədər. (L.)

Əlində saxlama, quyu tək varı,  
Dəyirman daşı tək üyüd onları. (L.)

Nə qədər dən dərdi çəksə bir insan,  
Onunçün o qədər dərd verər zaman. (L.)

Pul vermək ədavət odun söndürər,  
Rəf olan kö. n.üldən  
köhnə kin, kədər. (İ.)

Qılının paslanıb kəsməsə əgər,  
Qızıl ver, daşları dəmirə döndər.  
Xəzinə qızılı yığmaq üçündür,  
Qızıl da düşməni  
yıxmaq üçündür. (İ.)

Səninçin bir yüküdür daim xəzinə,  
Dincəlmək istərsən, ver özgəsinə.  
Qızıl toplanacaq bir atəş deyil,  
Uzaq ol, yanarsan yoxsa, onu bil.  
Qızıl ya sahibi xoşdur, - sorma sən,  
Düyün bənddən pisdir, bənd də düyündən. (İ.)

Sevinmə əlinə çox dövlət düşcək,  
Çünki çirkinlikdir pulçün sevinmək. (İ.)

Qızılı toplayıb yerə basdıran  
Özü torpaq yeyər, əslinə baxsan. (İ.)

Qəlbini çalmasın bu mal, bu dövlət,  
Azı bir zillətdir, çoxu fəlakət. (Ş.)

Dövləti saxlamaz yalnız bir nəfər,  
Dünyanı özünə bağlamaz bir ər. (Ş.)

Dəyərsiz bir daş ki, olmayır yemək,  
Onunçun bu qədər zəhmət  
nə gərəkdir? (Ş.)

Qorxaraq əyridən, quldur, oğrudan  
Varlılar qızılı gömər  
hər zaman. (Ş.)

Düşüncə, kədərdir, çox sərvət, çox var,  
Dövləti az olan olur bəxtiyar. (Ş.)

Ürəklə çalışmaz varı olanlar  
Əlindən var-yoxu getməkdən  
qorxar. (Ş.)

Bu dünya malına uyma çox, zinhar,  
Hər sadə keçinən asudə yaşar. (Ş.)

Acılığı olmasa şahinin bir az ,  
Turacın üstünə uçub şığmaz.  
Ac üçün kəpək də yağlı çörəkdir,  
Tox üçün yağ -çörək sanki kəpəkdir.  
İştah qızıışanda baş alıb gedər,  
Çovdar çörəyini mum tək ərیدər. (L.)  
Qeybdən bir kəs məni səslədi:  
“Dinlə ey sən!



Borca elə giriş ki, tez qaytara biləsən” (S.)

Çalış borcunu ver getsən hər yana,  
Taki oxşayasan yüksüz heyvana. (Y.)

Xəzinə qızıldan olduqca kənar,  
Qapısı daima qifilsız olar.  
Onu qızıl ilə doldursa insan,  
Xəzinə qapısı bağlanar hər an. (L.)



## ŞAH VƏ ŞAH SARAYI HAQQINDA

Şahlar intiqama başlasa əgər,  
Hirsi yatsın deyə, qızar, qan tökər.  
Marala acığı tutarsa hərgah,  
Qırar üzəngini at qovaraq şah.  
İtə hirslənərsə əgər, hirsindən  
Məhrum eylər iti öz dərisindən. (Y.)

Şahın odu güldür, gövhərlər saçan,  
Qarşıda gül olur, qucaqda tikan.  
Şah dediyin ki, var tənəkdir, tənək,  
Kim uzaqsa ona ilişməyəcək. (Y.)

Şahlar məclisindən kənar ol, kənar!  
Pambıq od görəndə alışıb yanar. (L.)

Əsil tacdarlıq, düşün, yaxşı bil:  
Yüzlərcə tac yağıb saxlamaq deyil;  
Hökmdar odur ki, hər başa müdam

Mərhəmət göstərib

tac edə ənam. (İ.)

Şahın məclisində gərək hər zaman  
Ola alimlərə əbədi məkan.

Şah yeyib-yatmağa meyl etməyərək,  
Bilik toplamağa çalışsın gərək. (İ.)

İş vaxtı həmişə şah oyaq olar,  
Çünki yatmışları məhv edər  
rüzgar. (İ.)

Şah xalqla edərsə dəva-ədavət  
Xalq şaha qələbə çalar nəhayət. (İ.)

Min ölü dirilsə şahın əlilə,  
Düşmənin ürəyi düzəlməz hələ. (Ş.)

Padşahın ayağı sürüşsə artıq,  
Çıxar məmləkətdə bir qarışıqlıq.  
Yaman göz şah ilə başlarsa oyun,  
Hiylələr, fitnələr  
olar qol – boyun. (Ş.)

Kimsənin şahlarla  
tutmaz dostluğu. (Ş.)

Şah yola çıxanda əsla dələ tək  
Hər yana at çapmaz cövlan edərək. (İ.)

Kini cuşa gəlsə, acıqlansa şah  
Rəhm etməz, olarsa oğlu da hərgah.  
Padşahın tinəti atəşdir, ancaq,  
Yanğına yaxşıdır uzaqdan baxmaq.  
Padşaha o zaman öyüd bar verər,  
Ki, yolu qurudan, kindən təmizlər.  
Padşaha nəsihət verən bir insan,  
Toxumu şor yerdə  
səpməz o nadan. (Ş.)

Padşah sayılmaz öylə bir kimsə  
Tanrını xalqına əziyyət versə. (Ş.)

Alçaqlıq becərən şahmı sayılır?  
Alçaqlıq başqadır, şahlıq  
başqadır. (Ş.)

Bilirsən şahmatın iki şahı var,  
Hər qəlbə yeni  
qəm gətirir onlar. (Ş.)

Olma şahlar kimi yemək düşkünü,  
Qorx, səni yaxalar fəlakət günü. (Ş.)

*Nizaminin  
hikmət  
və  
nəsihətləri*